



Artıq "boz zona", qanunsuz strukturlar yoxdur

"Böyük qayıdış" proqramının icrası
bizim üçün bir nömrəli vəzifədir"



Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib

Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Haftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizədə aparıcı qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

BMT-nin Məskunlaşma Proqramının hörmətli icraçı direktoru.

Hörmətli qonaqlar, xanımlar və cənablar. Zəngilana xoş gəlmisiniz. Sizi burada - Azərbaycanın qədim bölgəsində, Şərqi Zəngəzurd salamlayıram. Bu gün bu region Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sifirdən yenidən inşa edilir.

İlk olaraq bütün qonaqlarımıza təşəkkürümü müzi bildirirəm. Bu gün burada 53 ölkədən qonağımız var. 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı bu gün bizimlədir. Bu, bizim 2-ci Azərbaycan Milli Şəhərsalma Forumumuzdur, bizim dostluğumuzun təzahürüdür. Bizim birgə marağımızın təzahürüdür ki, işğal dövründə tamamilə dağıdılmış əraziləri yenidən inşa edək.

Xüsusi olaraq, xanım icraçı direktora təşəkkür etmək istəyirəm ki, bizim təşəbbüsləri daim dəstəkləyib, şəhərsalma ilə bağlı dəyərli tövsiyələrini verib və verir. Biz sifirdən yeni şəhər və kəndlər inşa edirik. Ona görə də burada müasir texnologiyalar tətbiq etməliyəm ki, bunlarla da keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradaq. Onların bir hissəsi artıq qayıdıbdır.

Ötən il biz 1-ci Şəhərsalma Forumunu Ağdam şəhərində keçirmişdik. Həmin şəhər də sifirdən inşa edilir, çünki o, işğal dövründə darmadağın edilmişdir.

Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı "ağlı kəndi"no, - burada videoda da siz onu gördünüz, - ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Mən Ağalı kəndində dəfələrlə olmuşam - sakinlərin qayıdışından əvvəl və sonra. Mən onun şahidi oldum ki, oraya qayıdan insanlar öz köklərinə nə dərəcədə bağlıdır. Heç zaman öz vətəni görməyən gənc nəsil qayıdıb. Bu, onu nümayiş etdirir ki, Azərbaycan xalqı öz köklərinə necə dərinə bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilən və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Ancaq üç il əvvəl biz bu işğala son qoyduq.

Bu gün Zəngilan beynəlxalq tədbirə evsahibliyi edir. Bu, yenidən inşa edilmiş Konqres Mərkəzi dünən açılıb. Təkcə bu bina deyil, Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər

gedir. Dediym kimi, ilk "ağlı kənd" Zəngilan rayonunda yerləşir. Bu şəhərin Baş planı artıq təsdiq edilib. Biz infraquruma böyük vəsait ayırmışıq, bir neçə yaşayış layihəsi icra edilmişdir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar.

Biz Zəngilani mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüdü edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaqdır.

Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə inşa edilmiş ikinci hava limanıdır. Üçüncüsü isə hazırda Laçında inşa edilir və iki il ərzində o hava limanı da istifadəyə verilecək.

Eyni zamanda biz sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpa edirik. Çünki işğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fəzadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaqdır. Bu, Azərbaycanın əsas ərazisini Naçıxvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət, Avropaya çatacaq. Tezliklə biz bu layihəni istifadəyə verəcəyik. Yəni Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaqdır. Dəmir yolu xətləri, hava limanı - bu gün bu istiqamətdə altı və dördzolaqlı avtomagistralın inşası edilir. Paytaxt Bakıdan bütün bu istiqamətlərdə 2000 kilometrədən çox yeni magistral yollar inşa olunur. Yəni bu, irihəcmli tikinti layihələridir və azad olunmuş hər bir rayon xüsusi Baş plana malikdir.

Biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. "Dost Aqropark" adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Hesab edirəm ki, Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək.

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UGRAYAN LAYİHƏ

2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın təvəvüzünə cavab olaraq hərbi əməliyyatlara başlayanda erməni diasporunun təsiri altında olan ABŞ və Fransa öz başlanımlarıyla erməni diasporunu dəstəkləməyə başladılar.

Prezident seçkilərinin nəticələrindən narazı qalan Trampın tərəfdarları Kapitoliyə hücum edərək dağıntılar törətmiş, qan axıtmışdılar.

Fransadakı "sarjiletillər" isə Parisin küçələrini alovla, qana bəlemişdilər.

İlham Əliyevin belə uğurlu qabaqçılıq addımlarının daha iki dəfə şahidinə çevrildik.

23 aprel 2023-cü ildə Laçında nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra Ermənistanın əl-qolu bağlandı, daha istədiyi vaxt və istədiyi sayaq Azərbaycan ərazisinə burun soxa bilmədi.

Yolun açılması ilə bağlı bütün çabaları isə Azərbaycanın sirt və qəti mövqeyi ilə puça çıxarıldı!

Beləliklə, Azərbaycan Qarabağda heç bir "humanitar fəlakət" baş vermədiyini və bunun bir şou olduğunu sübuta yetirmiş oldu!

Çünki Xankəndidəki ermənilər ac qal-sayıdılar, bu yardımdan imtina etməzdilər.

Bu məntəqədə Laçın yolu ilə gələn fransız yardımını Azərbaycan ərazisinə buraxılmadı.

Makronun dəstəsi kor-peşman geri qayıtdı.

Bundan qəzəblənən Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biri kimi Azərbaycanın məsələsini yenidən TŞ-də müzakirəyə çıxardı.

Öleyhimizə hansısa sənədin qəbuluna, həm də əvvəlki cəhdəki uğursuzluğunun özünü çıxmağa çalışırdı.

Azərbaycan daha cold tərəpənərək lokal xarakterli antiterror tədbiri keçirməklə 23 saat ərzində Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ağ bayraq qaldırmasına, tərksilah edilməsinə nail oldu!

BMT TŞ-də müzakirələr başlayanda artıq Azərbaycan Qarabağdakı erməniəhəssas vətəndaşların təmsilçiləri ilə Yevlax şəhərində görüşərək ciddi razılaşmalara nail olmuşdu.

İlham Əliyevin qorxaqlar və fərarilər yığnağına çevirdiyi Ermənistan ordusu silah və sursatlarını, hərbi texnikalarını ataraq işğal etdikləri ərazilərdən birdəfəlik çıxdılar!

8 NOYABR 2020-Cİ İLDƏ AZƏRBAYCAN İŞGALDAKİ TORPAQLARINI AZAD ETDİ!

Azərbaycana sülh müqaviləsi bağlamaqdan ötrü qəbul edilmiş "şərtlər" irəli sürüldü və yenə də ciddi səhvə yol verildilər.

İlham Əliyev bu məqamdan da məharət-lə istifadə etdi!

19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri keçirilərək Azərbaycanın dövlət suverenliyi və Konstitusiyaya əsasları 23 saata bərpa olundu!

Beləliklə, 28 sentyabr 2023-cü ildə Xankəndidəki separatçı qurumun özünü buraxması xalqlara faciə və ölüm gətirən bu beynəlxalq layihənin iflasının sonuncu nöqtəsi oldu!

23 saata darmadağın edilən 200 illik saxta iddia

Hələ Vətən müharibəsinə qədər Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. İlham Əliyev bu sözlərini Vətən müharibəsində reallığa çevirdi və 44 günlük savaş ermənilərin status iddialarını birdəfəlik bağladı. Vətən müharibəsi bir daha göstərdi ki, heç bir qüvvə, heç bir xarici təzyiq Azərbaycanın öz milli maraqlarını təmin etməsi yolunda əngəl ola bilməz.

Xəbərdarlıqlardan nəticə çıxarmayan erməni separatçılarına və terrorçularına qarşı 19-20 sentyabr tarixlərində keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycan Prezidenti sözünü deyir və edir. 200 illik saxta iddia cəmi 23 saata darmadağın edildi. Bir sətkanı belə keçməyən bu antiterror tədbirlərində Qarabağdakı qondarma rejimin başbilon-ləri bir daha anladılar ki, ordumuzun qarşısında tab gətirmək imkanları yoxdur və Azərbaycan mərkəzi hakimiyyətinin şərtlərini qəbul etməli oldular.

Şərqi Zəngəzur Böyük qayıdışa hazırlaşır

Sentyabrın 28-də Prezidentin Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın da möhtəşəm olacağı əvvəlcədən bəllidir. Bu bina Baş plana əsasən, işğızur zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlk mərhələdə 4-5 mərtəbədən ibarət ikikörpülük bina kompleksi

sinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə ediləcək.



Birgə yaşayışa
sadiqliyimizi əməli
fəaliyyətimizlə
təsdiqləyirik

Artıq "boz zona", qanunsuz strukturlar yoxdur

"Böyük qayıdış" proqramının icrası bizim üçün bir nömrəli vəzifədir"

Xanım Maimuna Mohd Şərifin çıxışı

- Təşəkkür edirəm, cənab modeler!
Zati aliləri, cənab Prezident İlham Əliyev.

Çox hörmətli nazirlər, xanım Vladanka Andreyeva.

Hörmətli nümayəndə heyəti, xanımlar və cənablar.

Həminizin sabahınız xeyirli olsun. Mən çalışıb Azərbaycan dilində tələffüz etdim. Ümid edirəm, doğru tələffüz etdim. Burada 2-ci Milli Şəhərsalma Forumunda - Azərbaycan hökumətinin təşkilatçılığı, cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən ikinci forumda iştirak etməkdən məmnunluğumu bildirirəm. Bildiyiniz kimi, global, kifayət qədər Ümumdünya Şəhərsalma Günü Qafqaz regionunda oktyabrın gələn bazar ertəsi günü qeyd edilir və əslində, möhür şəhərlər inkişafının bərpasını həyata keçirən qüvvəsidir.

Cənab Prezident, Sizin üzərinizə götürdüyünüz öhdəliyə əsasən, Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu haqqında qərarlaşdırılıb. Əsas məqsəd bildiyiniz kimi, daha yaşıl, daha sağlam inkişaf, sözün həqiqi mənasında, tədqirəlayıdır. Təbii olaraq, əhəmiyyətli, eləcə də su resurslarının, eyni zamanda möhür məkanın düzgün idarə edilməsi ilə Siz şəhər vətəndaşları üçün daha parlaq gələcəyi təmin etmiş olursunuz. BMT-nin Baş katibi Antonio Quterreş də bu yaxınlarda Nyu Yorkda Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı keçirilən tədbirdə qeyd etmişdi ki, DİM-in bərpası planına kifayət qədər ehtiyac var və artıq bütün dünyanın gözləri üzv dövlətlərə yönəlib.

Cari Milli Şəhərsalma Forumunda Azərbaycan hökuməti, bütün aidliyi qurumlar, eləcə də yerli icra hakimiyyəti, idarəetmə qurumları ilə birlikdə platformada üzərinə götürdüyü Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müvafiq olaraq məlumat, hesa-



bat verirlər. BMT də aidliyi qurum olaraq, yeni şəhərsalma gündəliyi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərini, eyni zamanda ərazi, iqtisadi və ətraf mühit planlaşdırma üzündə ehtiva edir. Bəli, Milli Şəhərsalma Forumu möhür əli zirvədən tutmuş, - söz düşmüşkən, Azərbaycanın haqqıqətən də bariz nümunəsi fonunda - milli səviyyədə keçirilən belə bir şəhərsalma forumu ölkələr üçün, nümayəndələr üçün də 2024-cü ildə Qahirədə keçiriləcək müvafiq tədbir üçün haqqıqətən də mühüm platformadır. BMT-nin Baş Assambleyasının 78-ci sessiyasında qeyd olunduğu kimi, günmüzdə artıq köhnəmiş, qeyri-funksional və ədalətsiz bir niyədə möhür memarlıq gələcəkdə DİM-lərin inkişafına mühüm töhfə verə bilər. Milli səviyyədə isə bütün bu işlər, iqtisadi, sosial ərazi planlaşdırılması Azərbaycanın təbii ki, Zəngilanda nümayiş etdirdiyi inkişaf paralellərində. Burada inklüziv, düzgün ərazi yanaşması milli inkişaf planında vəhdət halı almışdır.

Çox hörmətli tədbir iştirakçıları, keçən il vürğüldüyüm kimi, əsas xidmətlər üzrə boşluğu doldurmaq, eyni zamanda evlərlə bağlı idarəet-

mə yalnız və yalnız resurs və məlumatlar strateji şəkildə doğru-düzgün idarə edildikdə mümkün olacaqdır. Milli Şəhərsalma Forumunun keçirilməsi ilə üzv ölkələr və şəhər rəhbərləri 11-ci Dayanıqlı İnkişaf Məqsədinə və bütün digər DİM-lərə nail olmaq üçün düzgün siyasətin həyata keçirilməsi baxımından mühüm məlumatlar əldə edə bilərlər. Bəli, bunlar bir-biri ilə kəşifən, eləcə də milli, mərkəzi və yerli idarəetmə qurumlarına milli inkişaf proqramı siyasətinin real eməli tədbirlərlə müsbət nəticələrə gətirib çıxarmasına rəvac verir. Üzv dövlətlərə dəstək göstərmək üçün BMT-nin Məskunlaşma Proqramı Milli Şəhərsalma Forumuna öz töhfəsini verməkdədir. Qeyd edim ki, mənim komandam burada - 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edir. Möhür burada, bu yüksək səviyyəli tədbirdə əldə olunan məlumat və aletlər, bildiyiniz kimi, noyabrda keçiriləcək növbəti tədbirdə istifadə ediləcəkdir.

Mən çoxsaylı tanış sımaları regionda görməyən çox şadam. Sözün həqiqi mənasında, Azərbaycan hökumətinin səxavəti ilə biz öz dəst-

təyimizi qonşu ölkələrə də çatdırmaqla kifayətlənirik. Çox şadam ki, Türk Dövlətləri Təşkilatının birinci regional şəhərsalma forumu sabah Bakıda keçiriləcək. Biz qarşılıqlı əməkdaşlıq sayəsində möhür üzv dövlətlərdən, yerli idarəetmə qurumlarından, tərəfdaşlardan faydalanaraq gələn il Qahirədə keçiriləcək milli foruma hazırlıq prosesinə də artıq tokan vermiş oluruq.

Cənab Prezident, BMT-nin Məskunlaşma Proqramının bu ilin iyul ayında Nayrobidə keçirilən ikinci sessiyasında davamlı şəhərsalmaya dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm. Sizin BMT-nin Nayrobi şəhərindəki bölməsində də mənə nümayəndənizin təyin olunmasından çox şadıq.

Ümid edirəm ki, builki Milli Şəhərsalma Forumunun nəticələri Konvensiyaya üzv olan tərəflərin 2023-cü ilin dekabrında Dubay şəhərində təşkil ediləcək tədbirdə Sizin dayanıqlı şəhərsalma ilə bağlı əsas mesajlarınızı çatdıracaq. Şəhərsalma ilə bağlı Konvensiyaya üzv olan tərəflərin nazirlər səviyyəsində icrası bu il dekabrın 6-da Dubay şəhərində keçiriləcək.



Hazırda isə, cənab Prezident, vəd etdiyim kimi, planlaşdırma ilə bağlı müvafiq konsepsiya sononinin təqdim edilməsi üçün Cəbrayıl rayonunda iki ərazi seçilmişdir. Mən də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müvafiq dəstəyinə görə təşəkkürümü bildirirəm. BMT-nin Azərbaycanı rezident əlaqələndiricisi Vladanka Andreyeva öz növbəsində BMT-nin ölkədəki komandası olaraq bu təşəbbüslərə dəstək göstərir. UN-HABITAT şəhərlərin yenidən bərpası və icmaların özələnən daha yaxşı gələcəyini qurması istiqamətində söylərinə dəstəkləyir. BMT-nin Məskunlaşma Proqramının ikinci sessiyasında qərarından ilhamlanaraq, səmərəli, çoxtərəfli ruhunda çıxış edərək, bütün üzv dövlətlərə üz tutaraq demək istəyirəm: biz qanunun aliliyi prinsipinə, BMT-nin xartiyasına riayət etməklə, eləcə də İnsan Haqları Bəyannaməsinə xitabən inkişafı davamlı edə bilərik. Ancaq bütün cəmiyyətlə, hamılıqla birgə inklüzivliyə və müxtəlifliyə xitabən xüsusi əhəmiyyətli gətirməklə inkişaf edə bilərik. Mən bütün bunlara Sizin dəstəyinizlə nail olacağımıza əminəm. 2023-cü ildə-

ki Ümumdünya Məskunlaşma Günü gələn bazar ertəsi Sizin çox gözəl Bakı şəhərində - Xəzər dənizinin sahillərində qeyd ediləcəkdir.

Təşəkkür edirəm, çox sağ olun!

Müxtəlif çağırış və qeyri-müəyyənliklər qarşısında iqtisadi cəhətdən inkişaf edə biləcək davamlı şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsi, fikir mübadiləsi və əməkdaşlıq üçün müxtəlif maraqlı tərəfləri, ekspertləri, siyasətçiləri və icmaları bir araya gətirən forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda sessiyalarla davam edib. Əvvəlcə "Birgə yenedənqurma - regional dayanıqlılıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları" adlı xüsusi sessiya təşkil olunub.

Sonra "Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları" adlı birinci sessiyada yenedənqurma - azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün noqliyatın imkanlarını gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, munaqişələrin həllində və şəhərsalmanın

inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.

"Viranlıqdan dayanıqlılığa: parlaq gələcəyə aparın yol" adlı ikinci sessiyada gizli təhlükə ilə mübarizə - minalarla çirkənləmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi, Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb, Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.

Sonda tədbir iştirakçıları Ağal "ağıllı kənd"inə səfər edib və Zəngilanda sürətlə aparılan yenedənqurma layihələri ilə tanış olublar.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə paytaxtımız ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününe evsahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafının bərpasını aparıcı qüvvəsi kimi" mövzusunda əldə olunan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Baş nazir Əli Əsədov "Düşənbə-2023" Beynəlxalq İnvestisiya Forumunda iştirak edib

Sentyabrın 29-da Tacikistan Respublikasının paytaxtı Düşənbədə "Düşənbə-2023" Beynəlxalq İnvestisiya Forumu keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov forumun işində iştirak edib.

Forumun açılışında Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonov tədbir iştirakçılarına videomüraciətini yayımlayıb.

Tədbirdə çıxış edən Ə.Əsədov "Düşənbə-2023" Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini qeyd edib. O bildirib ki, forum investisiya və biznes sahələrində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, həmçinin Tacikistanın iqtisadi potensialı və sərmaia imkanları ilə tanış olmaq baxımından effektiv beynəlxalq platformadır.

Ə.Əsədov forum iştirakçılarına Azərbaycanın iqtisadi inkişafı və əlverişli investisiya mühiti barədə məlumat verib.

O vurğulayıb ki, ölkə iqtisadiyyatı 2022-ci ildə 4,6 faiz artaraq rekord səviyyəyə - təqribən 80 milyard ABŞ dollarına çatıb. Qeyri-neft və qaz sektorunda 9,1 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 67 milyard dollardan çoxdur. Azərbaycanın xarici borcu böyük həcmə əzələrar ÜDM-nin 9,3 faizinə düşüb.

Qeyd edilib ki, hökumət iqtisadiyyata investisiyaların stimullaşdırılması məqsədilə müasir texnologiyalardan istifadə etməklə və qabaqcıl beynəlxalq təcrübəni nəzərə alaraq, "açıq qapı" siyasəti yürüdür.

Forum iştirakçılarına dövlət tərəfindən vergi yükünün azaldılması, inzibati əngəllərin



aradan qaldırılması və hüquqi bazanın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ə.Əsədov deyib: "Azərbaycanda yaradılan əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açıb, belə ki, ölkədə yerli və əcnəbi sahibkarlar üçün bərabər imkanlar təmin olunub.

Baş nazir tacik investorları əlverişli biznes mühiti, xüsusi vergi və gömrük rejimləri, fiskal və qeyri-fiskal güzəştlər paketi təklif edən yeddi sənaye parkı, habelə Ələt Azad İqtisadi Zonasının imkanları ilə yaxından tanış olmağa dəvət edib.

Diqqətə çatdırılıb ki, Şərqi Qərbi və Şimal-Cənub noqliyat arteriyalarının kəşifində unikal coğrafi mövqedə yerləşməsi və infrastruktur potensialı ilə malik olması Ələt Azad İqtisadi Zonasını dünyamiqyaslı biznes platformasına çevirir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi üzrə işlərin davam etməsindən bəhs edən Baş nazir deyib ki, bu, Azərbaycanın ərazisindən keçən beynəlxalq noqliyat dəhlizlərində daşımaların həcmünün artması ilə əlaqədardır.

Həmçinin kənd təsərrüfatı sektorunda qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub. Baş nazir qeyd edib: "Hazırda qeyri-neft sektorunun inkişafı Azərbaycanın əsas iqtisadi prioritetlərindən biridir. Məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadiyyatın şəxələndirilməsinə nail olunub, aqr sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. İnnovativ həllər, "yaşıl enerji", rəqəmsallaşma geniş tətbiq edilir. Aqr parkların sayı artır və artıq 50-yə çatıb".

Qeyd edilib ki, son 10 il ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 47 faiz artıb. Cari ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 3 faizdən çox artıb.

Vurğulanıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yaranan yeni realiaqlar fonunda da investisiya sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər açıdır. Ə.Əsədov deyib: "Bu gün Azərbaycan hökuməti öz maliyyə vəsaitləri hesabına azad olunan ərazilərin bərpası və inkişafı üzrə irimiqyaslı işlər görür". O, dost ölkələrə, o cümlədən Tacikistan şir-

kətlərini bu işlərə qoşulmağa çağırıb.

Azərbaycanda alternativ energetika sahəsində görülən işlər barədə forum iştirakçılarına məlumat verən Baş nazir bildirib ki, dünyanın aparıcı şirkətləri ilə birlikdə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilir.

Ə.Əsədov həmçinin bildirib ki, forumun başlıca məqsədlərindən biri Tacikistan Respublikasının iqtisadi və investisiya potensialı ilə tanışlıqdır. O, bu ölkənin sosial-iqtisadi inkişafının yaxşı templərini qeyd edib.

Həmçinin iki ölkənin liderləri - İlham Əliyev və Emoməli Rəhmonov uğurlu siyasətinin rəhni kimi, Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafı vurğulanıb.

Ə.Əsədov Azərbaycanın Tacikistanla dostluğunu və qarşılıqlı faydalı tərəfdaşlığın gələcəkdə də möhkəmlənməsində hazır və maraqlı olduğunu ifadə edib.

Baş nazir əlavə edib: "Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfəri zamanı bu barədə növbəti dəfə bəyan edilib".

Baş nazir Əli Əsədov Düşənbədə Tacikistanın Baş naziri Koxir Rasulzoda ilə görüşüb

Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Düşənbəyə işğuzar səfəri çərçivəsində Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Tacikistanda yüksək səviyyədə keçirilməsinə görə bu ölkənin hökumətinə təşəkkürünü bildirib. Tərəflər yüksək səviyyəli səfər və görüşlərin Azərbaycan ilə Tacikistan arasında dövlətlərarası əlaqələrin möhkəmlənməsində əhəmiyyətini qeyd edib-



lə. Bu kontekstdə Azərbaycan Prezidentinin bu ilin aprelində Tacikistana dövlət səfərinin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın hazırkı səviyyəsi və inkişaf perspektivləri nəzərdən keçirilib.

Baş nazir Əli Əsədov Düşənbədə Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb

Düşənbəyə işğuzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 29-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusunullinlə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluqla ifadə edilib. Dövlət başçılarınin ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səy-



lərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda əməkdaşlığın müxtəlif sahələrinə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxılıb.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib

Əvvəli 1-ci səh.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğın söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi

yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıqla ifadə ediblər. Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları rabito xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər. Qarabağın erməni sakinləri ilə tomaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zər-

fi haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış işçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası



Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik - gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı" mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.



Azərbaycanın 1918-ci ildə əvvəl qadınlara səsvermə hüququ verdiyini bildiren Milli Məclisin Sədri deyib ki, ölkəmizdə qadınlar kişilərlə bərabər hüquq və azadlıqlara malikdirlər. Bu gün Azərbaycan qadınların səlahiyyətlərinin artırılması sahəsində xeyli irəliləyiş əldə edib. O cümlədən gənclərin də müxtəlif dövlət dəstəyi proqramları və inkişaf strategiyaları vasitəsilə ictimai həyata müsbət təsir göstərmək üçün lazım olan iştirak səviyyəsinə çatdıqlarını ifadə edən Sahibə Qafarova deyib ki, biz bələdiyyə və parlament seçkilərində iştirak edən və qalib gələn, yüksək qararqəbulədiçi mövqelər tutan qadınların və gənclərin faizində ardıcıl artımın şahidi olurduq.

Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlərboyu heç bir ayrı-seçkilik olmadan lyaqət, sülh və dostluq şəraitində birgə yaşadıqlarını bildiren Milli Məclisin Sədri qeyd edib ki, bu gün onlar ictimai həyatın bütün sahələrində, o cümlədən parlamentdə fəal təmsil olunurlar.

Spiker Sahibə Qafarova çıxışında bildirib ki, sülh və təhlükəsizlik vəziyyətinin qanununun aliliyi, demokratiya və inklüziv inkişaf üçün vacib olduğu danılmazdır. Onun təməlinə isə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət durur. O, xatırladı ki, bu konfransda suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti vurğulanıb. Sahibə Qafarova təəssüflə qeyd edib ki, Azərbaycanın təmsilində bu prinsiplərə etinasızlıq meyli var. Bu əsas prinsiplərə hörmət məsələsində ikili standartların nümayiş etdirilməsi Avropa demokratiyası üçün kifayət qədər ciddi çağırışdır.

Milli Məclisin Sədri xatırladı ki, Azərbaycan 2020-ci ildə ərazilərini 30 illik erməni işğalından azad etdikdən sonra

ermənistana münasibətlərin normalaşdırılması və suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşıqlıq hörmət əsasında sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Üç ildir ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən, o cümlədən Azərbaycanın separatizminin davam etdirilməsi kimi vasitələrdən istifadə edib. Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsi və qanunsuz marionet rejiminin mövcudluğu regionda sülhün və sabitliyin əldə olunmasına əsas maneələr olub.

Spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan son

aylarda Qarabağ bölgəsində qondarma "blokada", "humanitar böhran"la bağlı yalan və əsassız iddialar əsasında manipulyasiya etməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışıb. Azərbaycanın təklifi ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bu əraziyə eyni vaxtda yüklərin daşınması bu iddiaları puça çıxarıb.

Sentyabrın 19-da isə Ermənistanın növbəti hərbi təcridatı əl atması nəticəsində hərbi qulluqlarımızın və mülki vətəndaşlarımızın həlak olduğunu söyləyən parlamentin spikeri qeyd edib ki, bu təcridatlar cavab olaraq Azərbaycan qanunsuz hərbi birləşmələri və hərbi infrastrukturunu hədəfə alaraq lokal antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər zamanı mülki əhali

ilə bir neçə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş nazirin müavininin rəhbərlik etdiyi işçi qrupu regional sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri ilə məşğul olur. Artıq yerli sakinlərə ərzaq, dərman və yanacaq da daxil olmaqla humanitar yardımların çatdırılmasına başlanılıb. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə yüklər daşınır.

Spiker Sahibə Qafarova reinteqrasiya prosesinin uğurlu olacağına inamını ifadə edərək deyib ki, heç kim etnik erməni sakinləri Qarabağdan çıxmasını məcbur etmir. Bununla bağlı bir dəfə də olsun olmaq yoxdur. Əraziyə tərki edən isə bunu öz seçimi əsasında edirlər. Milli Məclisin Sədri bir daha vurğulayıb ki, Qarabağın erməni sakinlərinin bütün hüquqları və təhlükəsizliyi Konstitusiyaya və Azərbaycanın qoşulduğu beynəlxalq mexanizmlərə uyğun olaraq təmin ediləcək. 30 ildir ki, cinayətkar rejimin girovluğunda olan etnik ermənilər daha yaxşı həyata malik olacaqlar və azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yenidən yaşayacaqlar.

"Azərbaycan"

Qənirə Ələsgər qızı PAŞAYEVA



Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1998-ci ildən "ANS" televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndo-

neziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumiya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun töhfələri qeyd olunmalıdır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsinə yaxından iştirak etmişdir.

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayeva Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insanı keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.

Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə Paşayeva Azərbaycan haqq səsini, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qaradışlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.

Tanıdığı ictimai xadim, xeyrixah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın aziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV, Mehriban ƏLİYEVA, Əli ƏSƏDOV, Sahibə QAFAROVA, Samir NURİYEV, Eldar ƏZİZOV, Ədalət VƏLİYEV, Fərah ƏLİYEVA, Adil KƏRİMLİ, Eldar QULİYEV, Hicran HÜSEYNOVA, Əhliman ƏMİRASLANOV, Eldar İBRAHİMOV, Səməd SEYİDOV, Rafael HÜSEYNOV

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib. İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov ilə görüşüb. Bu barədə AZƏRTAC-a Gürcüstan Hökumət Administrasiyasının Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub. Söhbət zamanı Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub. Qeyd edək ki, bundan əvvəl M.Cəbbarov gürcü həmkarı Levan Davitşvili ilə görüşüb.

* * *

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cəbbarov Gürcüstan səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitşvili ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Gürcüstanla iqtisadi əlaqələrin müsbət dinamikasını qeyd edib, qarşılıqlı faydalı imkanların dərinləşdirilməsi və reallaşdırılması üçün ticarət, investisiya, neqilyat-tranzit, enerji və digər sahələrdə potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və neqilyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bunun nəticəsində ki, dövlətlərimiz bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdəndir. Görüşdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq neqilyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb, bu xüsusda Orta dəhlizin əhəmiyyəti qeyd olunub.

Levan Davitşvili hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin regional inkişafa xidmət etdiyini vurğulayaraq, tərəfdaşlıq çərçivəsinin genişləndirilməsi üçün potensialı qeyd edib. Tərəflər iqtisadi əlaqələrin şaxələndirilməsinə xidmət edən qarşılıqlı maraqlı digər məsələləri nəzərdən keçiriblər.

Sahibə Qafarova Fransanın qərəzli mövqeyini tənqid edib

Milli Məclisin Sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının Sədri Yael Braun-Pivet ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, görüşdə spiker Sahibə Qafarova Fransanın Azərbaycanla münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edib. O deyib ki, Cənubi Qafqazdakı vəziyyəti birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqəvr olmasını sayələrinə heç bir fayda vermir.

Spiker Sahibə Qafarova Fransa parlamentinin hər iki palatasının Azərbaycanla Ermənistan arasında normalaşmaya və sülh prosesinə mənfi təsir göstərən bir çox bəyanat, qeytmə qəbul etdiyinə xatırladaraq deyib ki, bu sənədlər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olub, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alıb. Əvvəlcədən bütün ərəzilər ermənilərdən ayrılmalı, separatizmi dəstəkləyən və Ermənistanı revanşist qüvvələri cəsarətləndirir.

O həmçinin Yael Braun-Pivetin 2023-cü ildə Ermənistanı səfər etdiyini xatırladaraq deyib ki, əgər fransalı spiker Ermənistanı sonra Azərbaycanla səfər etsəydi, Azərbaycanın mövqeyi ilə də tanış olmaq üçün yaxşı fürsət ola bilərdi. O diqqət

tə çatdırıb ki, biz Fransanın 30 ildir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını, şəhərlərimizi, kəndlərimizi, tarixi və mədəniyyət abidələrimizi dağıtmasını pislədiyinin şahidi olmamışıq. Fransa Ermənistanın etnik təmizləmə siyasəti ilə üzlaşmış, Ermənistanı qaçqın və Qarabağdan məcburi köçkün düşmüş 1 milyon azərbaycanlının hüquqlarından heç vaxt danışmayıb.

Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında da geniş məlumat verərək deyib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanı suverenlik və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normalaşdırılmasını, sülh müqaviləsi imzalanmasını təklif edib. Lakin Ermənistan üç ildir ki, bu müqaviləni imzalamaqdan boyun qaçıraraq üçün bütün vasitələrdən istifadə edib. Lakin Ermənistanın ərazi bütövlüyü və ərazi bütövlüyünü şübhə altına alıb. Əvvəlcədən bütün ərəzilər ermənilərdən ayrılmalı, separatizmi dəstəkləyən və Ermənistanı revanşist qüvvələri cəsarətləndirir.

Spiker Sahibə Qafarova artıq bir neçə aydır ki, Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində qondarma "blokada", "humanitar böhran" barədə bütün dünyaya çoxsaylı yalanlar yaydığı vurğulayaraq xatırladı ki, Ermənistanın Azərbaycanın həm Ağdam, həm də Laçın yollarından istifa



de təkliflərinə imtina etməsi ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmis siyasəti tənqid etmişdir. Onun sözlərinə görə, Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırış edib ki, ölkəmizin Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvəsinin və qeyri-qanuni separatçı rejimin mövcudluğu regionda sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Çünki bu qüvvələr bizim ərazilərimizdə hərbi təcridatlar törədirdilər. Sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, bütün bu təcridatlar cavab olaraq, Azərbaycan 24 saatdan az davam edən lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Bu zaman yalnız qanunsuz hərbi birləşmələr və

hərbi infrastruktur hədəf idi. Mülki əhali və obyektlər heç vaxt hədəfə alınmayıb və hərbiçilərimiz mülki yaşayış məntəqələrinə daxil olmayıblar. Spikerin sözlərinə görə, Ermənistan baş naziri də Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmadığını və onlara qarşı kütləvi zorakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığını etiraf edib.

Azərbaycan parlamentinin rəhbəri bir daha vurğulayıb ki, heç bir suveren dövlət, o cümlədən də Azərbaycan öz ərazisində qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz.

Onun sözlərinə görə, bu gün Ermənistan silahlı qüvvələri türk-silahlı hərbi birləşmələrlə birlikdə sülh və sabitliyin əldə olunmasına əsas maneədir. Həmin silahlı qüvvələrin minlərlə silahı və hərbi texnikası var. Bu, onu göstərir ki, Azərbaycan beynəlxalq ictimaiyyətə onların ərazilərimizdən çıxarılmasının vacibliyi ilə bağlı çağırış edəndə haqlı idi.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Ölkələrimiz və xalqlarımız arasında münasibətlər zəngin tarixə malikdir

Milli Məclisin Sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Ukrayna Ali Radasının Sədri Ruslan Stefaçuk ilə görüşüb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər zəngin tarixə malikdir. Xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb.

Söhbət zamanı Azərbaycan və Ukraynanın həm ikitərəfli formata, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq qeyd edilib. Ərazi bütövlüyü, suverenlik məsələlərində qarşılıqlı

dəstəyin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımlara görə ölkəmizə minnətdarlıq ifadə olunub və bu, dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib.

Bildirilib ki, ölkələrimiz arasında münasibətlər qanunvericilik orqanları səviyyəsində də uğurla davam etdirilib. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qruplarının fəaliyyəti bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verir. Dostluq qrupları üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına, qarşılıqlı maraqlı digər məsələlərin müzakirəsinə imkan verir.

"Azərbaycan"

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Ermənistanın regional sülh və təhlükəsizlik qarşı tərəfə çağırışlar barədə məlumatlandırılıb

Sentyabrın 29-da xarici işlər naziri Ceyhun Bayramov Rusiya Prezidentinin müavini, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edegeriyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çorçev Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də

humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmçinin həmsöhbətini Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizlik qarşı tərəfə çağırışları barədə ətraflı məlumatlandırılıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub.

Görüşdə habelə hazırda aparılan türk-silahlı hərbi, erməni sakinlərinin ehtiyaclarının qarşılama işi çərçivəsində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərinin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayacaq erməni sakinlərinin reinteqrasiyası üzrə dialoqa sadıqlığı, ölkəmizin erməni sakinlərinin ehtiyaclarının qarşılama üçün kompleks tədbirləri davam etdirəcəyini bir daha vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraqlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ

Qarabağ münafiqəsi dünya erməniliyini layihəsi idi. Qarabağ münafiqəsi Cənubi Qafqaza soxulmaq və burada nüfuz sahibi olmaq istəyən dövlətlərin bəd əməllərinin nəticəsi idi. Qarabağ münafiqəsi Cənubi Qafqaz dövlətlərinə və burada yaşayan əhaliyə heç bir fayda verməyən, əksinə, fəlakət, dağıntı, ölüm-itim və yoxsulluq gətirən layihə idi.

Azərbaycan Prezidenti İlham Əliyev "dəmir yumruğu"u və iti zəkası ilə bu münafiqəyə və müharibəyə son qoymaqla həm də bütövlükdə Cənubi Qafqaza sülh, əmin-amanlıq və inkişaf gətirir!

Nəticədə uzaqda oturub ara qarışdıranların, mənfur istək və siyasətləri ilə yüz minlərlə insanın normal yaşayışını pozanların əlləri və ayaqları bu zəngin və calbədici bölgədən birdəfəlik kəsilir!

Son dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin məşhur "nəyi nə vaxt və necə etmək" formülünün qürurunu və fərah dolu nəticələrini dəfələrlə yaşadığı!

Hadisələr başa çatdıqdan və müayyən zaman məsafəsi keçdikdən sonra isə daxili bir əminliklə belə qənaət gəldik ki, bəli, bu addımlar məhz bu zamanda və bu sayaq atılmadı idi!

Söhbət təkə uğurlu nəticə qazanılmasından getmir...

Həm də düşmənlərin əlinə dəstəvəz verilməməsi, bizə qarşı xain addımların qarşısının irəlicədən alınması, bəd niyyətlərin qabaqcadan pozulması ustalıqla təmin olunur.

Məlumdur ki, erməni heç zaman öz əgzi ilə hümməyə, həmişə havadarlarına və müdafiəçilərinə arxalanıb.

Ona görə də uzun illər Nə Mə Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi, nə də sülhə gəldi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə Ermənistanın yeni rəhbəri N. Paşinyanın lovgalıqla böyan etdiyi "Qarabağ Ermənistan vətəni və nöqtə" böyanatından möharətlə istifadə etdi!

Bundan ötrü əlverişli auditoriya seçməklə əvvəlcə "Valday" Diskussiya Klubunda, sonra Münhen Təhlükəsizlik Konfransında Paşinyanın bu xərkəna açıqlamasının cavabını qətiyyətlə verdi: "Qarabağ Azərbaycandır və nida işarəsi".

Azərbaycan Prezidenti bununla təkə Qarabağın Azərbaycan torpağı olduğunu və sonadək də belə olacağını vurğulamadı!

Həm də bütün dünyaya sülh danışıqlarını pozan, torpaqları danışıqlar yolu ilə qaytararaq birmənalı şəkildə imtina edən tərəfin məhz Ermənistan olduğunu göstərdi!

Üstəlik, Azərbaycanın hərbi vasitəyə əl atmasının səbəbinin məhz Ermənistanın mövqeyindən qaynaqlandığını sübut etdi.

Ermənistanın "Yeni müharibə, yeni ərazilər olacaq" hədəsini və Tovuzda atəş-kəsin ciddi şəkildə pozulması faktını da dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın təcavüzünə cavab olaraq hərbi əməliyyatlara başlayanda erməni diasporunun təsiri altında olan ABŞ və Fransa öz başlanırlarını həyata idilər.

Prezident seçkilərinin nəticələrindən narazı qalan Trampın tərəfdarları Kapitoliyə hücum edərkən dağıntılar törətməsi, qan axıtmışdırlar.

Fransadakı "sarjiyyətli" isə Parisin küçələrini alova, qana bələmişdi.

Çox əlverişli maqam qazanmışdı...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gündə düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi, irəli sürdüyləri şərtlər təmin olunduğundan qərarəfli Bəyanatı imzaladı!

İlham Əliyevin belə uğurlu qabaqlayıcı addımlarının daha iki dəfə şahidinə çevrildik.

23 aprel 2023-cü ildə Laçında nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra Ermənistanın əl-qolu bağlandı, daha istədiyi vaxt və istədiyi sayaq Azərbaycan ərazisinə burun soxa bilmədi.

Yolun açılması ilə bağlı bütün çabaları isə Azərbaycanın sort və qəti mövqeyi ilə puca çıxarıldı!

Belədə haylar "köhnə üsula" əl atdılar, "humanitar fəlakət" sövsu düzəldərək yardım üçün Xankəndiyə 20 TIR əzaq göndərdilər.

Qabaqcadan Azərbaycanla razılaşdırılmadığına görə yardım maşınları qapı əgzi qaldı!

Hayların hay-küyü heç nəyi dəyişmədi! Bu dəfə Paşinyan "böyük bacı"sını köməyə çağırtdı.

Məkrən qabağa düşərək Parisin meri ilə "yardım karvanı" göndərdi.

Həm də əmin idilər ki, bu yardımı Laçın postu ilə buraxmamaya kimsə cürət etməz!

Halbuki Azərbaycan yardım üçün reinteqrasiyaya da kömək edəcərk Ağdam-Xankəndi yolunu tövsiyə edirdi.

Fransadan yardım gəlib çatanadək Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Ağdam yolu ilə Xankəndiyə iki TIR əzaq yola saldı.

Hikkələnən ermənilər Əsgəran yolunu beton piltələr və bloklarla bağlayaraq yardımdan imtina etdilər.

Beləliklə, Azərbaycan Qarabağda heç bir "humanitar fəlakət" baş vermədiyini və bunun bir şou olduğunu sübuta yetirmiş oldu!

Çünki Xankəndidəki ermənilər əq qal-saydılar, bu yardımdan imtina etməzdilər.

Bu məntəqlə də Laçın yolu ilə gələn fransız yardımı Azərbaycan ərazisinə buraxılmadı.

Məkrənün dəstəsi kor-peşman geri qayıtdı.

Bundan qəzəblənən Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biri kimi Azərbaycanın məsələsinə yerindən TŞ-də müzakirəyə çıxardı.

Əleyhimizə hansısa səmədin qəbuluna, həm də əvvəlki cəhdəki uğursuzluğunun əvəzini çıxmağa çalışırdı.

Azərbaycan daha cold tərəpənərək lokal xarakterli antiterror tədbiri keçirməklə 23 saat ərzində Ermənistanın Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin əğ bayraq qaldırmasına, tərək-silah edilmişinə nail oldu!

BMT TŞ-də müzakirələr başlayanda artıq Azərbaycan Qarabağdakı erməniəsiləli vətəndaşlarının təmsilçiləri ilə Yevlax şəhərində görüşərək ciddi razılaşmalara nail olmuşdu.

Nəticədə BMT TŞ-nin budəfəki müzakirələri də nəticəsiz, heç bir sonad qəbul edilmədən başa çatdı.

Vədəsində görülən tədbirlər bədxahlığımızın əllərini boşda qoydu!

Ermənistan Qarabağda separatizm toxumlarını cücərdərək torpaqlarımızı işğal edəndə ölkəyə maymaq, qorxaq, təcrübəsiz və səriştsiz insanlar başçıltıq edirdi.

O zaman sərhədlər şortı idi, Moskvanın hökmü hər iki respublikaya keçirdi.

Ermənilər isə Qorbaçovun və arvadı Raisanın sevimlisi hesab olunurdu.

Xankəndidə "yenidənqurma" adı ilə etiraz aksiyalarına başlayanda, "miatsum" bağıranda kimsə onların xətrinə döymirdi.

Əksinə, keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətinin" iqtisadi cəhətdən geridə qaldığını bəhanə gətirərək Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin müvafiq qərarının çıxarılmasına nail oldular.

... İrəvanda ordu yardımıyla silahlandırılır və Azərbaycan ərazisinə ötürülürdü.

Ermənistanından gələn "saqqallılar" isə etiraz aksiyalarına qoşulmayan yerli əhali-ni qorxudaraq meydana sürükləyirdilər.

366-cı sovet atıcı alayının erməniləşdirilərək Qarabağa yeridilməsi vəziyyəti köşkin şəkildə separatçıların xeyrinə dəyişdi.

Sonradan bu alay Xocalı soyqırımının törədilməsində mühüm rol oynadı.

Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun işğalından, SSRİ-nin süqutundan sonra da Rusiya Ermənistan silah-sursat sarından daim kömək göstərdi.

Hətta iki dəfə bir milyard dollardan artıq pulsuz silah-sursat və hərbi texnika verdi.

Ötən otuz ildə də müxtəlif yardımlar, yerli və gəlmə ermənilər hesabına Azərbaycan ərazisində canlı hərbi qüvvə, külli miqdarda silah, sursat, hərbi texnika cəmləşdirildi, güclü müdafiə qurğuları və müxtəlif istehkamlar quruldu.

Ağdam, Laçın, Kəlbəcər və Ağdərədə yerli relyefin təbii imkanlarından istifadə olunaraq xəndəklər, səngörlər qazıldı, "Ohanyan səddi", müdafiə mövqeləri, minlərlə kilometr ərazi, atəş nöqtələri yaradıldı.

Ermənistan havadarlarının iştirakı və yardımı ilə əslində Qarabağı və Şərqi Zəngəzuru almaz qalaya çevirdi.

Bütün görülən işlərlə "90-cı illər müharibəsi"na hazır idi və hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə qalib gələcəyinə inanırdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bütün bunları gözəl bildirdi, odur ki, "XXI əsrin yeni müharibəsi"na hazırlaşdı.

"Qarabağ Ermənistan vətəni və nöqtə" - Paşinyanın bu böyanatı İlham Əliyevin səbr kasasını doldurdu.

Beləliklə, Azərbaycan öz ordusuna, öz strategiyaya və taktikasına güvənərək öz müharibəsinə başladı.

BU müharibədə ən yeni silahlar işləndi, hətta köhnə texnika belə, məsələn, AN-2 tətqayrələri ("kukuruznik") yeni təyinatda istifadə olundu.

İlham Əliyev hücumə gəydən keçdi, düşmənin başına havadan od yağdırdı!

Əvvəlcədən müəyyən olunmuş legitəm hədəflərə dəqiq, dağıdıcı zərbələr endirildi! Sonra "dəmir yumruq" yerdə hərəkətə başlayaraq düşmən ordusunu əzdi, məhv etdi!

Belə hazırlıq ordu, belə taktika və strategiya, hücum silahları gəzəlməyən düşmən 44 gündə yerlə yeksan olaraq aman dilədi, kapitulyasiya aktına imza atmağa hazır olduğunu bildirdi.

Ən güclü mövqeləri olan rayonları - Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz geri qaytartdı.

İlham Əliyevin qorxaqlar və fərariləri yığnağına çevirdiyi Ermənistan ordusu silah və sursatlarını, hərbi texnikalarını ataraq işğal etdikləri ərazilərdən birdəfəlik çıxdılar!

8 NOYABR 2020-Cİ İLDƏ AZƏRBAYCAN İŞĞALDAKI TORPAQLARINI AZAD ETTİ!

ATƏT-in otuz illik "bərşadırılıq misiyası" dövründə Ermənistan sülhə gəlmədi, bir qarış torpağı belə könlüllü, dinc yolla qaytarmadı.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmədi, buna görə ona sanksiya tətbiq olunmadı, heç bir təsir və təzyiq göstərilmədi.

Hətta kriminal Ermənistan rəhbərliyi o qədər qədurdü ki, "ən yüksək muxtariyyət"lə belə razılaşmadı.

Əzrləri də inandırdılar ki, Azərbaycan ərazilərini öz gücləri ilə işğal ediblər, haqiqətən "qalib millət" və "qalib dövlət"dirlər.

Sonadək də bu inanlarında və əgillərində qaldılar.

Hətta bu gün də köhnə siyasətlərini yürdürlər.

* Rusiyadan inciyirlər ki, niyə II Qarabağ müharibəsində yenidən bizim əvəzimizdə döyüşən torpaqları saxlamaqda kömək etmədiniz!

* Fransadan küsürlər ki, kiçik bacılarını tək qoydular, Cənubi Qafqaza ordu yeritmək əvəzinə "pensiyacı müşahidəçilər" göndürdülər.

ABŞ-yə kəmə baxırlar ki, niyə Azərbaycanı cəzalandırıb Ermənistanı sözdə deyil, əməldə müdafiə etmədilər.

* "Məğlubedilməz xalq" belə hesab edir ki, hamı - rus da, fransız da, amerikalı da gəlib onun yerinə döyüşməli, ölməli, Azərbaycan torpağını əbədi olaraq işğalda qalmasını təmin etməlidirlər.

Elə bu əgillə də forpost dövlətə, əhaliə ölkədən qaçan, dilənçi günündə yaşayan əraziyə çevriləblər...

Azərbaycan isə dünyada baş verən prosesləri, yeni realıqları nəzərə alaraq yeni siyasət yerdirdi.

Bu siyasətini isə Azərbaycan özünə, öz imkanlarına güvənir, dünyada baş verən prosesləri nəzərə alıb, hadisələri önləməyi məharətlə bacarır:

* Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir ki, Azərbaycan "hücum diplomatiyası" tətbiq edir.

* Azərbaycan dövlətarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini əsas tutur, təkə özünün yox, tərəfdəşlarını da maraqlarını nəzərə alıb, beləliklə, dostlarının sayını artırır.

* İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə dostlarımızın sayı xeyli çoxaldı.

* Azərbaycan TDT-nin aparıcı üzvlərindən biridir.

* R.T.Ərdəganla İlham Əliyev dostluğu və qarlaşlıq strateji müttəfiqlik haqqında Şuşa Bəyannaməsində özünlün ən yüksək səviyyədə təsdiqini tapdı.

* Ölkəmizin İsrail və Pakistanın simasında etibarli dostları və tərəfdəşləri vardır.

* İlham Əliyev Avropa İttifaqına üzv dövlətlərin bir çoxu ilə dostluq və əməkdaşlıq münasibətləri qurub.

* Orta dəhlizin tezliklə gərçəkəşməsi bütün bu uğur və əlaqələri daha da möhkəmləndirəcəkdir.

Azərbaycan heç kəsdən heç nə tələb etməz, əksinə, hər iki tərəf üçün faydalı və somərəli olan əlaqə və münasibətlər qurur!

İlham Əliyev siyasətinin də əsl mahiyyəti budur!

Apel və Günnüt əməliyyatları da daxil olmaqla son illər baş verən hadisələr zəncirinə diqqət yetirdikdə İlham Əliyevin nə qədər uzaqgörən, səbrli, gərəkli hadisələr yaratmağı bacaran, üstəlik, baş verən hadisələrəndən ustalıqla istifadə edən dahi siyasətçi olduğunu şahidlərinə çevrilirik!

* Artıq ermənilərin sülh yolu ilə torpaqlarımızdan çıxmayacağı belli idi...

* ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların da işğalçıların nazı ilə oynadıqları aydın görünürdü.

Ordu quruculuğunu başa çatdıran, "hücum diplomatiyası"nu uğurla aparən və bu sahədə də "məhkəmə müdafiə xətti" quran Azərbaycan rəhbəri "digər vasitələrə" əl atılmaması vaxtı çatdığı qənaətinə gəlmişdi.

Apel "şapalağı" və ardınca Günnüt "yumruğu" düşməni əgilləndirməyə da, şoka saldı:

* Ermənilər Şuşada bina tikərək oyuncaq "parlament"lərini Azərbaycan üçün çox əziz olan bu şəhərə köçürmək niyyətlərinə açıq şəkildə böyan etdilər.

* Sonra Şuşada dalbadal tədbirlər keçirərək bizə qısqı verməyə başladılar.

* Hətta Paşinyan peysəri o bağlanmış erməni generalı ilə bərabər "qələbə günnü"nü burada keçirdi, sərxoş vəziyyətdə yallı da getdi.

* Ən nəhayət, məlum "bəyanatı"ni verərək sülh danışıqlarına son qoydu.

Elə Azərbaycana da bu lazımdı!

Lovğa baş nazir və "məğlubedilməz ordu" tezliklə qulaqburmasını aldılar!

Ancaq bu dəfə onların təkə qulaqları yox, boyunları da "dəmir əl"lə burulmuşdu.

Üçtərəfli Bəyanatı imzaladıqdan sonra yenidən danışıqlara qayıdaraq tezliklə sülh müqaviləsini imzalayacaqlarını bildirdilər.

Amma havadarları yenə onları başdan çıxarıdılar.

Yenidən Azərbaycan ərazisinə silah-sursat daşımaq qisas əməliyyatına hazırlaşmaya başladılar.

23 aprel 2023-cü ildə Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılaraq giriş-çixışın tam nəzarətə götürülməsi Ermənistanı daha da qəzəbləndirdi.

Əgillənmaq əvəzinə Hindistandan və İrandan yeni silahlar əlaqə revanşizim əhvali-ruhiyyəsinə körükləməyə başladı.

Azərbaycanın Rusiya ilə səmimi və tədbirli davranışı hayları yeni səhvlərə məcbur edədi.

Onlar Rusiyaya arxa çevirməyə, onu erməniləri satmaqda ittiham etməyə, KİTMT-dən çıxacaqlarını böyan etməyə başladılar.

Hətta ABŞ ilə birgə hərbi təlimlər keçirdilər, Fransanın ayağını bölgəyə açdılar.

Azərbaycana sülh müqaviləsi bağlamaqdan ötrü qəbuldilməz "şərtlər" irəli sürdülər və yenə də ciddi səhvə yol verdilər.

İlham Əliyev bu məqamdan da məharətlə istifadə etdi!

19-20 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri keçirilərək Azərbaycanın dövlət suverenliyi və Konstitusiyaya əsasları 23 saata bərpa olundu!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin iktisadik Qarabağ münafiqəsini möhtəşəm zəfərlə başa çatdırması bütün dünyanı heyran qoyub!

Artıq dünyanın bir çox tanınmış siyasi xadimləri İlham Əliyevin separatizmə və bundan doğan işğala son qoymağın modelini yaradan siyasətçi və sərkərdə olduğunu hörmətlə etiraf edirlər.

Bəli, güclülərin "kiçik"ləri tələyə salaraq ram etməyə çalışdıqları "sınanmış üsul"un ən effektiv çərəsi tapıldı!

Bu, siyasətlə hərbin əlaqəli şəkildə tətbiq edilidyi, beynəlxalq hüquqa söykənən yeni tipli müharibədir!

Uzun illər boyu dünya gücləri və beynəlxalq təşkilatları bizi inandırmağa çalışdılar ki, Qarabağ probleminin hərbi yolla həlli variantı yoxdur.

Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev iktisadik tarixi olan münafiqəni məhz hərbi yolla, "dəmir yumruq"la başa çatdırdı!

Həm də sırf hərbi yolla həllinə nail olmadı...

Hər iki vasitədən yerli-yerində və məharətlə istifadə etdi!

* 44 günlük Zəfər müharibəsi dövründə, lokal xarakterli antiterror tədbirlərinə başlanadək siyasi vasitələr üstünlük verildi, diplomatik gedişlər ön planda saxlanıldı.

* Hərbi əməliyyatlar isə çox qısa müddətdə böyük dəqiqliklə, düşməni darmadağın etməklə başa çatdırıldı.

Bu işə ordunun hazırlanması, ən müasir silahlarla silahlandırılması, peşakar xüsusi təyinatlıların yetişdirilməsi ilə bağlı idi.

* Yenə də Azərbaycan Prezidenti sülhə, bərşə, diplomatiyaya üstünlük verir!

* Yenə də Ermənistan rəhbərliyini əgə gətirərək Azərbaycana qarşı ərazi iddialarından çəkinməyə, revanşist niyyətlərdən uzaq durmağa çalışır.

* Yenə də Cənubi Qafqazda əmin-amanlığa, əməkdaşlığa, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaya dəvət edir.

Həm də Ermənistan rəhbərliyini başa salmağa çalışır ki, kənarından heç kəs bu bölgəyə sülh gətirməyəcək, bölgədə yaşayan xalqlar əl-ələ verməklə özləri sülhə nail olmağıdirlər!

Müharibə bitdi, quruculuq və mübarizə isə davam edir!

* Bu mübarizə millətdən asılı olmayaraq hər bir insanın rahat, təhlükəsiz və firavan yaşayışı uğrunda mübarizədir!

* Bu mübarizə dövlətlərin azadlığı, suverenliyi uğrunda mübarizədir!

* Bu mübarizə dövlətlərin öz imkan və vəsaitlərini dağıdıcı müharibələrə deyil, insanların öz evlərinə qorxusuz yaşayaraq övladlarını normal şəraitdə böyütmələri, dünya güclərinin məkrlı və fərdi maraqlarına yönəlik siyasətlərdən yaxa qurtarmaq uğrunda mübarizədir!

Dünya yeni düzəmə keçməyə üçün qanlı müharibələr, terror və təhdidlərlə üz bəzəyir.

Yeni düzəndə zorakılıq, hədə və təhdidlərə yer olmamalıdır, birgə maraqların təminatına yönəlik əməkdaşlıq üstün tutulmalıdır.

İnsanlar və dövlətlər öz imkanlarını təbii fəsadlarından birgə sayılmalı aradan qaldırılmasına yönəlməli, dağıtmağa yox, qurmağa dəstək verməli, güclülər zəifləri əzməyə, talamağa çalışmamalıdırlar!

Azərbaycan Prezidenti İlham Əliyev belə bir düzənin yaranmasına can atır, onun tezliklə bərqrar olunması üçün bütün qüvvə və bacarığını əsirgəmir.

* İlham Əliyev öz siyasətini səhsiz qurur, beynəlxalq hüquqa, konvensiyalara əsaslanır, heç bir boşluğa yol verməz;

* İlham Əliyev siyasət yerdində, dost qazananda səmimi olur, hamının maraqlarını təmin etməyi və uzlaşdırmağı bacarır;

* İlham Əliyev rəqiblərinin səhvlərindən məharətlə istifadə edir, xəyanətə bağışlamır;

* İlham Əliyev təkə Azərbaycan yox, Türk birliyini də gücləndirir;

* İlham Əliyev dünyada gedən prosesləri hamıdan öncə duyur və bilir, bundan ölkəmizin xeyrinə istifadə etməyi bacarır!

"Dəmir yumruq"la xeyrixah siyasətinin vəhdəti isə mənfur layihələri pozur, Cənubi Qafqaza sülh və əməkdaşlıq gətirir!

Beləliklə, 28 sentyabr 2023-cü ildə Xankəndidəki separatçı qurumun özünü buraxması xalqlara faciə və ölüm gətirən bu beynəlxalq layihənin iflasının sonuncu nöqtəsi oldu!

Baxtiyar SADIQOV



Cənab Prezident verdiyi sözün sahibidir

Eldar ƏZİZOV: "Bütün bu uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır"



Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin "Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru" kitabının ərəb və fars dillərində nəşrlərinin təqdimatı keçirilib. Mərasimdə Milli Məclisin deputatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, tarixçi alimlər, hərbçilər, Vətən müharibəsi veteranları və qazilər, Azərbaycanın dini konfessiyalarının nümayəndələri, ali məktəb tələbələri və hərbi liseylərin kursantları iştirak ediblər.

Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bərdəqəlik sükutu ilə yad edildi. Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı Vətən müharibəsində qazanan Şanlı Qələbəyə və onun tarixində həsr edilən bu kitabın əhəmiyyətini barədə danışdı və kitabla bağlı videoçarx nümayiş etdirildi.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, bu kitab Vətən müharibəsinin tarixini həsr olunan ilk nəşrlərdən biridir. Kitabın əsas xüsusiyyəti Azərbaycanın Vətən müharibəsi tarixinin tamami-

lə yeni bir rəkrusdan, şəxsiyyət faktoru baxımından nəzərdən keçirilməsindən ibarətdir. Yekdilliklə bir nəticəyə gəldik ki, bütün bu uğurların, Şanlı Qələbənin kökündə şəxsiyyət faktoru - İlham Əliyev fenomeni dayanır.

Tədbirdə Eldar Əzizov öz xatirələrini bölüşərək bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra qazanan Şanlı Qələbə münasibətilə Bakı şəhər ictimaiyyəti adından dövlət başçısını təbrik edərək cənab Prezident bildirdi ki, "bu hələ harasıdır, Siz görəcəksiz, az qalıb. Vaxt gələcək Xankəndi, Ağdərə və digər ərazilərdə də ölkəmizin suverenliyi tam bərpa ediləcək və bütün cinayətkarlar məhkumə qarşısında cavab verəcəklər". Belə də oldu. Mən uzun illər Prezident İlham Əliyevin rəhbərliyi altında işləyən şəxs kimi bir daha şahidi oldum ki, cənab Prezident verdiyi sözün sahibidir".

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Gəncə

şəhəri "İmamzadə" ziyarətqah kompleksinin imamı Hacı Tahir Abbaszadə və digər çıxış edənlər 6 dildə çap edilən "Vətən müharibəsi tarixi - Şəxsiyyət faktoru" kitabının əhəmiyyətini qeyd edərək bu nəşrin Vətən savaşında qazanan Şanlı Qələbənin geniş təbliğində mühüm rol oynayacağına vurğulayıblar. Emosiyasız, tarixi faktlar əsasında hazırlanan kitabın müəlliflərinin əsas məqsədi Vətən müharibəsi və dahi sərkərdə haqqında həqiqətlərin gələcək nəsillərə çatdırılması olmuşdur.

Bildirilib ki, kitabla maraqlı nəzərə alınaraq qısa zaman ərzində Azərbaycan dilindən əlavə ingilis, türk və rus dillərində tərcümə edilərək nəşrlərin geniş ictimaiyyətə təqdimatı keçirilib. Bu gün isə ərəb və fars dilləri daxil olmaqla artıq 6-cı dildə nəşrin təqdimatıdır. Kitabın rus və ingilis dillərində nəşrləri dünyanın 100-ə yaxın ölkəsinin aparıcı kitabxanalarına göndərilib. Hazırda kitabın Çin dilinə tərcüməsi üzərində işlər aparılır və bu proses davam etdiriləcəkdir.

Tədbir Xalq artisti Tünzalə Ağayevanın ifasında vətənpəhrəş edilən mahnılarla yekunlaşdı.

Ültər XASPOLADOVA,
"Azərbaycan"

Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransı keçirilib



Naxçıvan şəhərində energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Məhəmməd Almhəiri çıxış ediblər.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iki ölkənin qarşılıqlı və mütəfəqəlik münasibətlərinin regionda sabitlik və enerji təhlükəsizliyinin təminatında əhəmiyyətindən bəhs edib. Forum və konfransın Naxçıvanda keçirilməsinin muxtar respublikanın "yaşıl enerji zonası"na çevrilməsi prosesində töhfə verəcəyini qeyd edib: "Yaşıl enerji" layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaqdır".

Naxçıvanın bütün dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərinin mərkəzində olduğunu vurğulayan energetika

lan Bayraktar isə çıxışında bildirdi: "Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru kəmərləri kimi regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələrini yeni dövrdə bərpaolunan enerji, elektrik interkonnektor layihələri, mədəniyyət kimi müxtəlif sahələrdə də inkişaf etdirmək istəyirik".

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Məhəmməd Almhəiri çıxışında "Masdar" şirkətinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni sahifədir:

"Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycan və Türkiyədə bərpaolunan enerji mənbələrinin istehsal olunması elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir".

Türkiyənin energetika və təbii sərvətlər naziri Alpars-

lan Bayraktar isə çıxışında bildirdi: "Türkiyə və Azərbaycan olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz boru kəmərləri kimi regionumuzun və Avropanın enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr verən böyük infrastruktur layihələrini yeni dövrdə bərpaolunan enerji, elektrik interkonnektor layihələri, mədəniyyət kimi müxtəlif sahələrdə də inkişaf etdirmək istəyirik".

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Məhəmməd Almhəiri çıxışında "Masdar" şirkətinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığında yeni sahifədir:

"Bu günlərdə illik 500 milyon kubmetr qaz tədarük edəcək İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, həmçinin Azərbaycan və Türkiyədə bərpaolunan enerji mənbələrinin istehsal olunması elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq sənədinin imzalanması mərasimində Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı bir daha göstərdi ki, ölkələrimiz yeni strateji kursun birgə həyata keçirilməsində qərarlıdırlar və onların siyasi iradəsi bu prosesdə də həlledicidir".

Türkiyənin energetika və təbii sərvətlər naziri Alpars-

Azərbaycan İlahiyyət İnstitutunu bitirmiş Gürcüstan vətəndaşlarına diplomlar təqdim olunub

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Marnelidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMI) rəhbərliyi və üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, GMI-nin Marneli ofisində keçirilən görüşdə şəhidlərimizin xatirəsi bərdəqəlik sükutu ilə yad olunub.

Sonra GMI-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Gürcüstanda dini icmalara yaradılan şəraitdən danışdı, dini ocaqların güzəştli şərtlərlə təbii qazla təmin olunmasına görə Azərbaycan dövlətinə minnətdarlıq etdi.

Bildirilib ki, 2024-cü ildə Gürcüstanda islam dinini yüksək səviyyədə öyrədən 3 məktəb açılacaq. Bunlardan biri



Batumidə, ikisi isə Marnelidə fəaliyyət göstərəcək. Bu məktəblərin diplomları hər yerdə keçərlidir.

GMI-nin şeyxi hacı Ramin İgdiv Azərbaycan və Gürcüstanda mövcud olan dini düşümlülükdən söz açıb, hər iki ölkənin din xadimləri və dini qurumlarla iş üzrə dövlət təşkilatları arasında münasibətləri yüksək qiymətləndirib.

DQİDK-nın sədri M.Qurbanlı görüş iştirakçılarına

Azərbaycandakı dini konfessiyaların azad fəaliyyəti barədə məlumat verib, onlara göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Azərbaycanda dövlət və din ayrılır və dövlət dini qurumların işinə müdaxilə etmir. Lakin bununla belə onlara dövlət tərəfindən maddi yardımlar göstərilir.

Bildirilib ki, Gürcüstanda azərbaycanlıların dinlə bağlı tələblərinin yerinə yetirilməsi üçün əlverişli şərait yaradılıb.

Komitə də Gürcüstandakı məscid və mədrəsələrin təmiri, kadr hazırlığı və dərslərlə təmin olunmasına yardım etməyə hazırdır.

Sonda Azərbaycan İlahiyyət İnstitutunda təhsil almış 5 nəfər Gürcüstan vətəndaşına diplomlar təqdim olunub.

Bildirilib ki, Azərbaycan İlahiyyət İnstitutunun diplomu ilə dini qurumlarda, eləcə də dövlət qurumlarında çalışmaq mümkündür. Yəni bu diplomları dini mərkəzlərlə yanaşı, digər ölkələrin təhsil nazirlikləri də tanıyır.

Qeyd edək ki, diplomları təqdim olunan mövzular fəaliyyətlərini Gürcüstanda davam etdirəcəklər.

Görüşdə və diplomların təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev iştirak ediblər.

II Azərbaycan Milli Şəhərsalma Forumu plenar sessiyalarda işini davam etdirir



Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərkətverici və bərabərsizliklə mübarizə aparacaq qüvvəsi kimi" mövzusunda keçirilən II Milli Şəhərsalma Forumu işini sessiyalarda davam etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Programının birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda "Şəhərsalma həftəsi" çərçivəsində reallaşır.

Forumun açılış Zəngilanda yeni inşa edilən Konqres Mərkəzində keçirilib.

Forum 50-dən çox ölkədən dövlət və hökumət nümayəndələrini, ekspertləri, si-

yasətçiləri, beynəlxalq təşkilatların təmsilçilərini, elm adamlarını, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qarşılıqlı əlaqələri quran xarici tərəfdaşlar daxil olmaqla, 450-yə yaxın yerli və xarici nümayəndəni bir araya gətirib.

Üç gün davam edəcək forumda "Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizə aparacaq qüvvəsi rolunda" mövzusunda dair inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.

Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda panel sessiyalarla davam etdirilib.

Əvvəlcə "Birgə yenidənqurma - regional dayanıqlıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları" adlı xüsusi sessiya təşkil olunub.

Sonra "Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları" adlı sessiyada azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkat, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münasibətlərin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edildi.

"Viranlıqdan dayanıqlığa: parlaq gələcəyə aparın yol" adlı sessiyada isə minlərlə çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi və Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb.

Daha sonra Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.

II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Ağalı ilə tanış olublar



Zəngilanda II Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları işğaldan azad edilən və Azərbaycan dövləti tərəfindən "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndində olublar.

AZƏRTAC xəbər verir ki, 50-dən çox ölkədən 450-yə yaxın yerli və xarici nümayəndə Ağalı kəndi ilə yaxından tanış olublar. Əvvəlcə kəndin mərkəzində Azərbaycan mətbəxinin nümunələrinə baxış keçirilib, həmçinin kənd mərkəzində qonaqlara Ağalı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstə-

rir. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Kənddə bank filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai işə obyektləri də fəaliyyət göstərir.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuqadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.



Ağalı kənd məktəbində şagirdlərin hazırladığı rəqş nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qonaqlar ağacəkmə aksiyasında iştirak edib, yeni öklən tınglərə qulluq göstərilib.

Cinayətkarların hər birini eyni aqibət gözləyir

"Yüz il əvvəl - 1923-cü ildə Azərbaycanın tarixi torpağı olan Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Azərbaycan xalqının iradəsi ilə hesablaşaraq, Moskva erməniləri himayə edərək Azərbaycan torpağında bu qurumu yaratdı. Bu qondarma qurum 70 illik sovet dönmündə Qarabağı Azərbaycandan ayırmaq üçün öləndən gələni etdi. Bu dövrdə biz xalqlar dostluğunu tərənnüm edirdik, lakin Qarabağdakı separatçı qüvvələr, Ermənistandakı faşist təfəkkürlü insanlar Qarabağı Azərbaycandan ayırmaq üçün Ermənistanı birleştirmək üçün mümkün olanları edirdilər".



Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputatın sözlərinə görə, bu mübarizə 1980-ci illərin sonlarında özünün ən yüksək zirvəsinə çatdı. SSRİ-nin dağılmasından, tərkibində olan dövlətlərin öz müstəqilliyini elan etməsindən sonra Ermənistan və onları müdafiə edən havadarları Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. Amma tarix elə bir elmdir ki, həm haqiqətlərə söykənir, həm də tarixi haqiqətləri üzə çıxarır. Təbii ki, 30 il ərzində Azərbaycan mümkün olanları etdi.

A.İsgəndərov qeyd edib ki, hətta BMT Təhlükəsizlik

Şurasının qətnamələri belə düşməni çəkəndirə bilmədi. Ermənilər Azərbaycanı daha çox torpaqlarını işğal etməklə hədələyirdi. Nəhayət, Ümum-millət Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi ilə bağlı lazımı addımları atdı. Azərbaycan Ordusunu yaratdı. Ordu quruculuğunun davamı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. 2020-ci ilin sentyabrında başlayan 44 günlük müharibədəki zəfərin 2023-cü ilin sentyabrın 20-də antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan bütövləşdi. Prezident İlham Əliyevin əsl sərkərdə qətiyyəti sa-

yəsində Azərbaycanın suverenliyi tam bərpa olundu", - deyərək əlavə edib.

Deputat deyib ki, bütövləşən Azərbaycandan sonra qondarma qurumun özünü buraxması tarixin arxivə verilməsinə gətirib çıxarıb. Bu qurum cinayətkar, separatçı idi. Azərbaycan vətəndaşı olan erməni əhəli oğur Azərbaycan qanunlarını qəbul edərsə, burada qalıb yaşaya bilərlər. Separatçı meyilli insanların isə Qarabağda yeri yoxdur. Ona görə qondarma qurumu təşkil edənlər də, burada təmsil olunanlar da qanun qarşısında cavab verəcəklər.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Gizlənməyə çalışan separatçılara da növbə çatacaq

"Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmırıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmırıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik".

Bu sözləri Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində dedi. Dövlət başçısı həmçinin separatçıların bəzilərinin artıq ləyaqətli cəzalarını aldığını, bəzilərinin isə alacaq-larını vurğulayıb.

Bəli, əlləri dinc, günahsız insanların qanına batmış, soyqırımların, qətləmlərin təşkilatçıları, soydaşlarımızın qatillərindən hər biri öz ləyaqətli cəzalarını almalıdır.

Artıq tarixi ədalət bərpa olunub. Azərbaycan özli torpaqlarını işğaldan azad etməklə yanaşı, soydaşlarımızın qatillərindən hər biri öz ləyaqətli cəzalarını almalıdır. Artıq tarixi ədalət bərpa olunub. Azərbaycan özli torpaqlarını işğaldan azad etməklə yanaşı, soydaşlarımızın qatillərindən hər biri öz ləyaqətli cəzalarını almalıdır.

Artıq tarixi ədalət bərpa olunub. Azərbaycan özli torpaqlarını işğaldan azad etməklə yanaşı, soydaşlarımızın qatillərindən hər biri öz ləyaqətli cəzalarını almalıdır.

Haqq, ədalət bir gün mütləq yerini tapır. Qatillər Azərbaycan qanunları çərçivəsində mütləq cəzalarını çəkəcəklər.

Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, separatçıların, terroristlərin, digər cinayətkar-



ların həbsi Azərbaycan qanunlarının tələblərinə tamamilə uyğundur. Ruben Vardanyan həm Qarabağda yaşayanda, həm də Rusiya və Ermənistanda olanda Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərib: "Azərbaycan Respublikasının Cinayət Məcəlləsi imkan verir ki, Azərbaycandan kənarda olan şəxs də dövlətimiz əleyhinə cinayət törətdikdə məsuliyyətə cəlb olunsun. Bundan başqa, Qarabağ Azərbaycanın yurisdiksiyasındadır və o, orada ağır cinayətlər törətdikdə şübhəli şəxs kimi saxlanılıb. Buna müvafiq olaraq ona qarşı ittiham irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib".

T.Kərimli bildirib ki, Azərbaycan dövlətinin mövqeyi qətidir. R.Vardanyan və onun kimi separatçıları cəzasını almalıdır. Bu dünyaya, ermənilərə görk olmalıdır. Vardanyankimilər on illərlə Azərbaycana qarşı terror, cinayət əməlləri törədib, terrorizmi maliyyələşdirib, qondarma dövlət yaratmaq istəyib, qanunsuz silahlı birləşmələrə dəstək olub. Ona görə də cəzasını çəkməlidir. Ruben Vardanyan Azərbaycan qanunları ilə istintaq olunacaq. "Separatçılar məhkəmədə mühakimə olunaraq cəzalarını çəkəcəklər. Başqa dövlətlərin ekstradisiya üçün müraciətlərinə isə hüquqi çərçivədə baxılacaq. Təbii ki, Azərbaycan tərəfi bunu rədd edəcək, çünki onların ekstradisiyası üçün heç bir hüquqi mexanizm yoxdur", - deyərək əlavə edib.

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

"Braziliya XİN-in son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb"

Braziliya Xarici İşlər Nazirliyinin son açıqlamasında bir sıra yanlışlıqlar yer alıb. "Bölgənin siyasi statusunun dəyişdirilməsi məqsədilə gücdən istifadə edilməsi" ifadəsi tamamilə qəbul edilməzdir. Qarabağın Azərbaycan ərazisi olması Ermənistan da daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması-nın açıqlamasında bildirilib.

Vurğulanıb ki, bu, eləcə də "Dağlıq Qarabağda və onun ətrafında" kimi köhnəlmiş ifadələrdən istifadə edilməsi Braziliya Xarici İşlər Nazirliyinin vəziyyətdən bixəbər olmasını göstərir.

Qərbi Azərbaycan İcması Braziliya Xarici İşlər Nazirliyini öz açıqlamalarında diqqətli və məsuliyyətli olmağa çağırır.

"Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərək saxlanılıb"

Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərək saxlanılıb. Bu barədə AZƏRTAC-ın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.

Belo ki, sentyabrın 29-da "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində DSX əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrkən 2015-2018-ci illərdə qondarma "Dağlıq Qarabağ Respublikasının müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərək saxlanılıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib

"Məlum olduğu kimi, Ermənistan tərəfi uzun müddət ərzində Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb. Eyni zamanda hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrih edib".

AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə BMT missiyasının Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi ilə bağlı suala cavab olaraq deyib.

"Qeyd olunan fəaliyyətsizliyə baxmayaraq, bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belo bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədində (2021-2025) uyğun olaraq həyata keçiriləcək.

Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərk-silahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək", - deyərək Azərbaycan XİN rəsmisi diqqətə çatdırıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

Ermənistan vətəndaşı D.Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilmişdir.

Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin ibtidai istintaq davam etdirilir.

Əldə olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdü Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (müştəkkil dəstə tə-

rəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İttiham əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamədə erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasını nəzərdə tutulmasına baxmayaraq, Ermənistan Respublikasında anadan olmuş və

orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini" adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz müştəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir.

Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükə

yə təhdiqə qoymaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, omlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğı və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak etmişdir.

Davit Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ermənistanda keçmiş hərbi xunta qiyama hazırlaşır

Onların məqsədi Paşinyan hakimiyyətini devirməkdir

Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən müxalifət İrəvanın mərkəzində böyük mitinq keçirməyi planlaşdırır. Son günlər baş verən proseslər güclü qarşıdurma mərhələsinin başladığını göstərir. Müxalif qüvvələrin Nikol Paşinyan iqtidarına qarşı fəaliyyəti daha da genişləndirir. Bu məqamda keçmiş hərbi xunta yenidən önə çıxmağa cəhd göstərir. Yerli medianın yazdığına görə, bu gün müxalifət tərəfdarları paytaxtın müxtəlif rayonlarında küçələri bağlamaq planı qurublar.

Proseslər Nikol Paşinyanla müxalifət arasında münasibətlərin daha kəskin xarakter almağa başladığını göstərir. Belo görünür ki, qarşıdakı günlər ərzində ölkədə ictimai-siyasi gərginlik daha da artacaq. Çünki müxalifətin etiraz aksiyaları fonunda vətəndaş müharibəsinə hazırlaşdığı nəzərdə tutulur. Vəziyyəti gərginləşdirən başqa bir səbəb isə Paşinyana qarşı olan separatçıların bir qisminin sabiq prezidentlər Serj Sarkisyanı və Robert Koçaryanı ətrafında birləşmələri, sonuncuların isə yenidən hakimiyyətə iddialı olmalarıdır.

Müxalifət Qarabağdakı qanunsuz "Dağlıq Qarabağ Respublikası"nın buraxılmasını əsas səbəbkən qismində Nikol Paşinyanı təqdim edərək, hakimiyyətin yürütdüyü siyasətin dövlətçiliyini itirilməsi təhlükəsi yaratdığına əsas götürməklə cəmiyyəti baş nazirə qarşı qaldırmağa çalışsa da, bu istiqamətdə hələ ki fiaskoya uğrayır. Hakimiyyətdən narazı olan erməni cəmiyyətində müxalifət də heç bir inamın olmadığı, bu düşüncəyə etimad göstərilmədiyi üzə çıxmaqdadır.

"4rd.am" saytı yazıb ki, keçmiş hərbi xunta və onun liderlərindən olan sabiq prezident Robert Koçaryan yeni-



dən hakimiyyətə iddialıdır. Lakin təhlillər onun da Hayastan əhalisi tərəfindən dəstəklənmədiyini göstərir. Xüsusən də Koçaryanın revanşist mövqeyi, Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması tərəfdarı olması, 1999-cu ildə Hayastan parlamentində baş verən ter-

ror aktında, 2008-ci ilin martında əhaliyə qarşı yol verilən qarşıyolda, çoxsaylı korruptsiya və digər cinayətlərdə əli olması fonunda cəmiyyətin mütləq əksəriyyəti ona nifrət edir. Erməni mediası isə onu satqıncılıqda, ölkəni vassala çevirməkdə ittiham edib.

Bakıda "Müasir çağırışlar: birgöyüşün Azərbaycan nümunəsi" mövzusunda konfrans keçirilib

Sentyabrın 29-da Bakıda "Müasir çağırışlar: birgöyüşün Azərbaycan nümunəsi" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil olunan konfransda əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bərdəyənlik sükutuyla yad edilib.

Konfransda müxtəlif sivilizasiyaların qovuşduğu məkana kimi Azərbaycanı əslirə boyu milli-mədəni müxtəliflik mühtitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanımaq məqsədilə komitənin tabeliyində Məhəvi Dəyərlərin Təbliği Fondunun sifarişli ilə hazırlanan "Müasir çağırışlar: Dünələrə birgöyüş" mövzusunda qısametrajlı film nümayiş olunub.

Konfransda çıxış edən DQİDK sədrinin müavini Səyavuş Heydərov birgöyüşün mənaəvi dəyərləri zənginləşdirən bir məsələ olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda reallıqlarda bu cür tendensiya hökm sürür. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinə hörmət göstərilir, həmin şəxslərin hüquqları qorunur. Bu da bizim milli təhlükəsizliyimizin və sabitliyimizin təminatıdır. Günümüzdə ölkədə mövcud olan tolerantlıq və birgöyüşün mühtitinin daha da möhkəmlənməsinə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev bu önəmli daha da inkişaf etdirərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. O, 44 günlük Vətən müharibəsində bütün dünyanın Azərbaycan xalqının birliyinə bir daha şahid olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Elman Nəsirov çıxışında mövzunun aktuallığına diqqət çəkib. Bildirib ki, bütün dünyaya nümunə olan birgöyüşün modeli və müxtəlif dinlərin harmonik birliyi ictimai sifarişdir və gələcəyimizin təminatıdır. Birgöyüşün mühtitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən strategiyaların əhəmiyyətini vurğulayan deputat bu uzaqgörən siyasətin Prezident İlham Əliyev çox mükəmməl şəkildə tərəfindən davam etdirildiyini deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Ermənistan regiondakı prosesləri təhrih edərək "etnik təmizləmə" kimi təqdim edir. Amma reallıq odur ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə reintegrasiya olunmağı təklif edir, bununla da onların ağır sosial problemlərdən qurtulmaları üçün növbəti dəfə imkan yaradır.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Azərbaycan xalqının tolerantlığını, humanistliyinin növbəti dəfə uğurlu lokal antiterror tədbirləri nəticəsində terroristlərdən təmizlənmə Qarabağda erməni əhali ilə münasibətdə özünü göstərdiyini bildirib.

Rus Pravoslavo Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası şurasının katibi Konstantin Pominov qeyd edib ki, Ermənistan daha heç bir zaman dini münaqişə olmayıb. Azərbaycan Ermənistan istisna olmaqla, bütün ölkələrlə sıx münasibətlərə malikdir. Ermənistanın istisna təşkil etməsi isə normaldır, çünki onlar dostluq etməyi bacarmır, daim qonşu ölkələrlə problemlər yaşayır.

Alban-Udi Xristian dini icması-nın sədri Robert Mobil, Azərbaycan Katolik kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan Bəhəli Mərkəzinin katibi Ramazan Əsgərli, "Azərbaycan Bibliya Cəmiyyəti" Xristian dini icması-nın sədri Rəşad Xəlilov çıxışlarında Azərbaycanda dini konfessiyaların nümayəndələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. O, qürbləndən çıxışlarında xristian dininin siyasətdə iştirak etməsinə, Qarabağ ətrafındakı münaqişəyə dini çalar verilməsi cəhdlərinə kəskin şəkildə etiraz ediblər.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov yekun nitqi ilə çıxış edərək tolerantlığın, birgöyüşün önəmli bir cəmiyyətdə mövcud olmasıyla yanaşı, bu dəyərlərin dövlət tərəfindən dəstəklənməsinin önəmli vurğulayıb.

Sonda Azərbaycan İlahiyyat İnstitutunun kitabxanasına DQİDK tərəfindən ölkəmizdəki tolerantlıq mühtitində dair foto-lardan hazırlanmış albom təqdim olunub.

Konfrans müzakirələrlə yekunlaşıb.

Eyni zamanda ölkədə yaranan böhranlı vəziyyət insanları hakimiyyət barədə daha pessimist düşüncələrə vadar edir. Çıxılmaz duruma düşməyin yaratdığı duyğular, Hayastanın perspektivinə inanmaq artıq dayanıqlı şəkildə alır. Bu da insanların davranışına və əhvali-ruhiyyəsinə təsir edir. Böhran Hayastanda həyatın bütün sahələrinin ağısına alıb. Yalnız iqtisadi sferada baş verən vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Beləliklə, regionda baş verən son hadisələr fonunda siyasi dairələr də yaxşı dərk edirlər ki, mövcud vəziyyət Hayastanın xilas üçün bəlkə də son şansdır və bunu maksimum şəkildə dəyərləndirmək lazımdır. Odur ki, sülh müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzlişdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan"



“Böyük qayıdış” proqramı sürətlə icra olunur



Şərqi Zəngəzur Böyük qayıdışa hazırlaşır

Prezidentin regiona növbəti səfəri bu möhtəşəm dönüşü daha da yaxınlaşdırdı

Qarabağın və Şərqi Zəngəzurun yaşayış məntəqələrinin bərpası və yenidən qurulması getdikcə daha geniş vüsət alır. Prezident İlham Əliyev bu bölgələrə hər səfərində yeni yaşayış evlərinin, infrastruktur obyektlərinin açılışını edir, növbəti tikililərin təməlini qoyur. Dövlət başçısı bu il sentyabrın 28-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı da önəmsinə sadıq qaldı.

Prezidentin sentyabrın 20-də xalq müraciətində dediyi kimi: "Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görür, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraitə biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əs-

gəranda yaradacağıq. Bu bizim əlimizdədir".

Bölgə, Azərbaycan öz əzəli-əbədi doğma torpaqlarında - Qarabağda və Şərqi Zəngəzurdə heç kimin köməyi olmadan, öz gücü-qüvvəsi ilə, öz əlləri ilə, Prezidentimizin dediyi kimi, cənnət yaradır. Bu yerlərdə işğaldan əvvəlkindən də gözəl, abad kəndlərimiz, şəhərlərimiz olacaq! Cəmi üç il ərzində həyata keçirilən işləri dostumuz da, düşmənimiz də görür. Bütün dünya görür!

Sentyabrın 28-də Prezidentin Cəbrayıl şəhərində təməlini qoyduğu inzibati binanın da möhtəşəm olacağı əvvəlcədən bəllidir. Bu bina baş planı əsasında, işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlk mərhələdə 4-5 mərtəbədən ibarət ikikörpü bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, evyarlarda milli elementimiz olan şəbəkədən istifadə ediləcək.

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.

Prezidentin iştirakı və xeyir-duası ilə fəaliyyətə başlayan "Azərişiq" ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub. Mərkəz 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyasından qidalanır. Qeyd edək ki, 35/0,4 kilovoltluq "Cəbrayıl şəhər" yarımstansiyası qovşağ yarımstansiyası kimi 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizatı sxemində daxil olacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə bütün inzibati və yaşayış binaları müasir üslubda, rahat iş və məişət şəraitinin şərtləri nəzərə alınmaqla tikilir. Prezident İlham Əliyevin Cəbrayıl Yaşayış Kompleksində tikinti işləri ilə tanış olduğu binalarda da sakinlər üçün hər cür şərait yaradılacaq. Ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik saygacqları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazaxana vasitəsilə istiliklə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaq, istirahət

işlər tamamlanıb. Bu stansiyaların hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavatdır. Xatırladaq ki, dövlətimizin başçısı cari ilin mayında tikintiyə baxış keçirmişdi. Bu silsilə işğaldan azad olunmuş ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Layihə rekord müddətdə - cəmi bir il ərsəyə gəlib. İndiyədək istər ölkəmizdə, istərsə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.

Zəngilan rayonunda dövlətimizin başçısı Axböyli kəndinin təməlini qoyub. Bu, Həkəri çayının sahilində, Bərgüsad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşən bir kənddir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Axböyli kəndi Birinci Axböyli, İkinci Axböyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilib. Axböyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Təbii ki, kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, işə obyektləri və digər müəssisələr olacaq.

Daha bir vacib şərt odur ki, əhalinin resurslardan istifadəsini asanlaşdırmaq məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.

Açılışı olan Zəngilan Konqres Mərkəzi Kompleksi isə burada müasir standartlara uyğun şəraitdə ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə imkan verir.

Prezidentin təməlini qoyduğu daha bir yaşayış məntəqəsi Zəngilan rayonunun Zəngilan kəndi oldu.

Zəngilan kənd inzibati ərazisində daxil olan bu kənd şəhər mərkəzinin 3,1 kilometr məsafədə, Oxçuçayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilməsi ümumi ərazisi 111,3 hektardır. Burada da sakinlərin rahatlığı və məşğulluğu üçün hər cür şərait yaradılacaq.


Dövlətimizin başçısı bu səfəri zamanı Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlini qoyub, Heydər Əliyev Fondu tərəfindən inşa edilən məsciddə görülən işlərlə tanış olub. Deməli, tezliklə bu yerlərdə də Azan səsi, körpü gülüşləri, toy-nişan sədələri gələcək.

Flora SADIQLI,
"Azərbaycan"

Şəhid ailələri və digər həssas qrupların sosial müdafiəsi sahəsində tədbirlər həyata keçirilir



ŞƏHİD AİLƏLƏRİ VƏ DİGƏR HƏSSAS QRUPLARIN SOSIAL MÜDAFİESİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB



Qarşıda duran əsas vəzifələrdən biri şəhid ailələri və digər həssas qrupların sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bu sahədə aparılan işlərdən bəhs olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə iştirakçıları ilə bağlı həyata keçirilən geniş sosial dəstək tədbirlərini qeyd edib.

Həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucaldılmış hərbçilərimizin ailələrinin, habelə həmin tədbirlər zamanı yaralanmış hərbçilərimizin də sosial dəstəklə təminatının hazırda əsas fəaliyyət istiqamətlərindən biri olduğu, qeyd olunan istiqamətdə müvafiq işlərin aparıldığı vurğulanıb.

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramının uğurla davam etdirildiyi bildirilib. Həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmüharibə dövründə 5 250, ümumilikdə ötən dövrdə 14 050 mənzil və fərdi ev təqdim olunduğu qeyd edilib. Yeni mənzil və fərdi evlərin təqdim olunması tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reintegrasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. Cari ildə 2247 imtiyazlı şəxs, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırılıb.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısını almaq, "Himayədar ailə" qayğı modelinin tətbiqi istiqamətində görülən işlərdən bəhs olunub. "Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı", "Qəhrəmanlarımız üçün yaşıl işiq" sosial-psixoloji dəstək layihəsinin həyata keçirildiyi qeyd edilib.

İclasda sosial xidmətlər, hüquq, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Çin şirkətləri Azərbaycanda elm tutumlu istehsal müəssisələri yaradılmasına maraq göstərir



Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev başçılıq etdiyi nümayəndə heyəti Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Bundan başqa, Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müstəqil mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev başçılıq etdiyi nümayəndə heyəti Çində səfərdədir.

"Azərbaycanda olmaq bizim üçün yaxşı səfər təcrübəsidir"

"Azərbaycanda olmaq bizim üçün yaxşı səfər təcrübəsidir. Belə ki, həm Azərbaycan xalqı ilə daha yaxın əlaqə qururuq, həm də sizin öz ərazilərinizdə hansı işlər gördüyünüzü daha yaxından öyrənirik".

AZƏRTAC xəbər verir ki, bunu Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Meksikanın Queretaro əyalətinin başçısı Rogelyo Alkoser Qomez söyləyib. Queretaronun 2024-cü ildə Ümumdünya Məskunlaşma Gününə evsahibliyi edəcəyini bildirən Rogelyo Alkoser Qomez deyib: "Hər kəs bir-biri ilə əlaqə yaratmalı, bir-birindən öyrənməlidir. Məhz bu əməkdaşlıq dünyada davamlı inkişaf üçün çox vacibdir. Biz Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq etməyi də planlaşdırırıq".

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir

Bu gün Azərbaycanda prioritet fəaliyyət sahələrindən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurdakı vuran qalmış şəhərləri, kənd və qəsəbələri yenidən qurub köçkün düşmüş insanları yurdlarına qaytarmaq dövlətimizin əsas vəzifəsidir.

Məlumdur ki, şəhərlərdə sənayenin inkişafı, mədəni və siyasi funksiyaların önə çıxması, əməyin bölgüsündə strukturun dəyişməsi urbanizasiyaya səbəb olur. Urbanizasiya isə kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüyərək ətraf kəndləri öz yaşayış sahəsinə qatmasıdır. Azərbaycanda bunun baş verməsi üçün şəhərsalma sahəsində indiyədək əldə edilmiş uğurları davam etdirilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi əsas vəzifə hesab olunur. Odur ki, keçən il bu sahədə ilk dəfə yaradılan beynəlxalq platformanın Azərbaycanla fəaliyyətə başlaması təsadüfi deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə əməkdaşlığı, ADA Universitetinin təşkilat

ti dəstəyi ilə Ağdam və Bakı şəhərlərində "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurma üçün aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun məqsədi dünya ictimaiyyətinin diqqətini təbii və texnologiya xarakterli fəvqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vəzifələrinin bərpasına və bu torpaqlara həyatın qaytarılmasına yönəltmək olmuşdu. Eləcə də 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması yolunda mühüm addımlar atmaq da forumun əsas məqsədlərindən biri idi.

Qarabağ və Şərqi Zəngəzurun ermənilər tərəfindən vuran qoyulmuş əraziləri indi büsbütün yenidən qurulur. Artıq bu yerlərdə insan nəfəsi var, güllüçək otri ətrafı büriyür, uşaq gülüşləri, gənclərin, yaşlıların xoş simasındakı təbəssüm ətrafda xüsusi ahəng yaradır. Bütün bunlar ötən üç ilin da-yannadan, fasiləsiz sürətdə regionda aparılan bərpa-quruculuq işlərinin nəticəsidir. İndi 30 il ərzində Qarabağın və Şərqi Zəngəzurun 9 şəhərini, yüzlərlə kəndini dağıtmış, tarixi və dini abidələrimizi məhv etmiş, içi dolu evləri talan etmiş, torpaqları minalarla zəhərlənmiş ermənilər o yerlərin özünü qayıtmış gözlüklərinə, "ağıllı" yaşayış məntəqələrinə baxıb için-için qovrulurlar.

Halbuki Şərqi Zəngəzur və Qarabağda şəhərlərə, kəndlərə qarşı soyqırım törəndələrin vəhşi əməllərinin, xəbis niyyətlərinin oxşarı son 60-70 ildə dünyanın heç bir yerində baş verməmişdir. Bu gün işə dirçəldilən həmin ərazilərdə Böyük qayıdış var. Qarabağda və Şərqi Zəngəzurdə yeni infrastrukturun qurulması, evlə-

rin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması ilə məcburi köçkünü həyatı yaşayan soydaşlarımızın zür-uyurlarına qovşuq mərkəzlər həqiqətə çevrilib. Dağıdılmış, yerlə yeksan olmuş şəhərlərin, kənd və qəsəbələrin yenidən qurulması, habelə imkanlarının istifadəyə verilməsi bu yerlərin tezliklə cənnətə çevriləcəyindən xəbər verir. İlk addım 2022-ci ilin 19 iyulunda Zəngilanın Ağalı kənd sakinlərinin bir qrupunun keçməsi, amma yenidən qurulan yurda köçürülməsi ilə başladı. Daha sonra digər yerlərin - Taliş, Zabux, Sus, eləcə də Suqovuşan, Hadrut, Tuğ sakinlərinin gözləri-nur gəldi. Doğma yurdun havası, suyu onları yenidən bu dünyaya qaytardı.

Və bütün bu sadalananlar və sadalanmayanlar BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində dünən Prezident İlham Əliyevin işt

rakı ilə Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərkətverici və bərabərsizliklə mübarizə aparıcı qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bir daha səsləndirildi. "Şəhərsalma Həftəsi" "Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda" mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) ilə başladı. Növbəti günlər işini paytaxt Bakıda davam etdirəcək forumda 50-dən çox ölkədən gələn ekspertlər, siyasətçilər və icmalar, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qaradlaşma əlaqələri quran xarici tərəfdaşlar daxil olmaqla 450-yə yaxın yerli və xarici nümayəndələr iştirak edir. İştirakçılar əsasən şəhərlərin qurulması ilə bağlı strategiyaların müzakirəsində fikir mübadiləsi və əməkdaşlıq etmək üçün bir araya gəliblər.

"Davamlı şəhərlər iqtisadi inkişafın hərkətverici və bərabərsizliklə mübarizə aparıcı qüvvəsi kimi" mövzusunda

2-ci Milli Şəhərsalma Forumundakı çıxışında Prezident İlham Əliyev Böyük qayıdışın icrasının Azərbaycan üçün bir nömrəli vəzifə olduğunu vurulayaraq dedi: "Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya qaytaraq. "Böyük qayıdış proqramı"nın icrası artıq imkan verir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Taliş və Zabux kəndlərinə qayıtsınlar".

2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun bu gün Bakıda keçirilən sessiyaları ilə paralel Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin şəhərsalma məsələləri üzrə nazirləri "dəyirimi masa" arxasında bir araya gələcəklər. Oktyabrın 2-də isə Bakı ilk dəfə "Ümumdünya Məskunlaşma Günü"nə həsr edilmiş tədbirlərini açacaq.

Züleyxa ƏLİYEVƏ,
"Azərbaycan"

Bilal Ərdoğan İlahiyyat İnstitutunu ziyarət edib



Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oğlu Nəcəddin Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Qonaqla institut kollektivinin görüşü təşkil olunub. Görüşdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Qarabağ və Çanaqqala şəhərlərinin ruhlarına Dəyənət İşləri Başqanlığı Müşaf Tədqiqatları və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Quran tilavəti təqdim olunub.

Aİİ-nin rektoru, dosent Aqil Şirinov Bilal Ərdoğanın institutda görməkdən məmnun olduğunu bildirib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Türkiyə-Azərbaycan qardaşlığının əbədiyini diqqətə çatdıran A.Şirinov vurğulayıb ki, tarixin bütün dövrlərində insanlarımız bunun şahidi olublar: "Çanaqqalada azərbaycanlı gənclərin Anadolu gəncləri ilə birlikdə qələbə qazandıqlarını, Nuru Paşanın döyüşçüləri ilə birlikdə 1918-ci ildə Azərbaycanın köməyinə gəldiyini görürük".

A.Şirinov Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqına və dövlətinə göstər-

dikləri mənəvi dəstəyə görə minnətdarlığını bildirib. Rektor, həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dostluğunun dövlətlərimiz arasındakı əlaqələrin inkişafında əvəzsiz rolundan bəhs edib.

Daha sonra Nəcəddin Bilal Ərdoğan Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açıq böyün moderatorluğu ilə tələbələrə suallarını cavablandırıb.

Bilal Ərdoğan vurğulayıb ki, ilahiyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac var. İctimai elmlərin və xüsusən də ilahiyat elminin əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyatçılara, müəllimlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyacımız var. O, XXI əsrdə İslami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb. Azərbaycan İlahiyyat İnstitutunun tələbələrini gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Azərbaycan"

Mixail QUSMAN: "Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın münasibətlər var"

Rusiyanın TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman Anadolu Agentliyinə müsahibəsində Prezident Rəcəb Tayyib Ərdoğanın həyatından bəhs edən sonadlı filmdən, öz ailəsinin Azərbaycanla bağlı köklərindən və başqa məsələlərdən bəhs edib, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi haqqında fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, M.Qusman öz vətəni - Azərbaycanın lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın münasibətlərin olmasından fəxr etdiyini bildirib. O qeyd edib: "Mən Azərbaycanda doğulmuşam və uzun illər burada yaşamışam, öz vətənimdə qardaş türk xalqına münasibət necə olduğunu bilirəm. Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq münasibətlərinə də bələdəm, onları görürəm. Fəxr edirəm ki, vətənimin lideri İlham Əliyevlə Prezident Ərdoğan arasında belə yaxın, sadəcə, qardaşlıq münasibətləri var".

Azərbaycan haqqında danışan jurnalist Bakıda öz həyatının yarısını necə keçməyindən bəhs edib: "Bakı mənim sevimli şəhərimdir. Azərbaycan - vətənimdir, heç vaxt bu vətəndən imtina edə bilməmişəm və bunu istəməmişəm. Bir zamanlar biz eyni dövlətdə, Sovet İttifaqında yaşayırdıq, bu gün isə Azərbaycan çox gözəl müstəqil dövlətdir və çalışırıq ki, oraya tez-tez gedim. Çünki valideynlərimin məzarları oradadır, heç olmasa ildə bir dəfə onları ziyarət edərkən xatirələrinə anımlayım. Mən Azərbaycan Xarici Dillər İnstitutunda təhsil almışam, orada gənclər təşkilatında fəaliyyət göstərmişəm, sonra Moskvada işləmişəm. SSRİ Gənclər Təşkilatı Komitəsi adlı mühüm bir təşkilatda mətbuat və informasiya şöbəsinin müdiri olmuşam. Burada bütün dünyada olan gənclərlə bağlı qəzet və jurnallar ilə əlaqələrim məşğul idim. Sonra Sovet İttifaqı süqut etdi və mən TASS agentliyinə işə dəvət etdim. Bu, uzaq 1998-ci ildə olub. Artıq 1999-cu ildə agentliyin baş direktorunun müavini təyin olundum, oktyabrda TASS baş direktorunun birinci müavini vəzifəsində fəaliyyətimin 24 ili tamam olacaq. Beləliklə, mən bu agentliyin veteranıyam".



TASS informasiya agentliyi baş direktorunun birinci müavini Rəcəb Tayyib Ərdoğanın Türkiyənin beynəlxalq arenada rolu və maraqlarını irəli apararaq görkəmli lider, güclü şəxsiyyət kimi xarakterizə edib. O qeyd edib ki, məhz bunun sayəsində dünyada bütün məsələlər bu ölkənin iştirakı olmadan həll oluna bilməz: "Hörmətli Prezident Ərdoğan ilk dəfə onun Baş nazir olduğu vaxt görüşmüşəm. Onunla danışımaq mənim üçün çox maraqlı idi. Ərdoğanın böyük potensialı malik gənc lider, uzaqgörən siyasətçi olduğunu görürdüm. Onun Prezident seçilməsi məni heç də təəccübləndirmədi. Mənə şərafət göstərərək dəfələrlə müsahibə verdiyinə görə Prezidentə minnətdaram".

M.Qusmanın sözlərinə görə, Prezident Ərdoğanın ən əsas işi xüsusiyyəti - çox güclü daxili enerjisi və tamamilə qeyri-adi xarizması diqqətə layiqdir: "Böyük siyasətçiyəm, amma ən başlıcası, xalqın sənsə olan inamı və etibarını. Prezident Ərdoğan Türkiyədə hakimiyyətdə olduğu bütün illər ərzində sübut etdi ki, xalq ona inanır. Bu, hər şeydən əvvəl, özünü seçkilərdə göstərir".

Özünün sonadlı filminə bəhs edən M.Qusman diqqətə çatdırıb ki, bu ekran əsəri hər hansı sadə yubiley filmi deyil. O vurğulayıb: "Biz çalışmışıq ki, bu, daha çox analitik film olsun və Prezident Ərdoğanın siyasətində liderin müasir dünyada rolunu göstərsin". Jurnalist əlavə edib ki, filmə əsas diqqət Türkiyə liderinin danışıqlarda vasitəçiliyinə, sülh yaradıcı insan kimi bir tərəfdən öz ölkəsinin maraqlarına xidmət etməsinə, digər tərəfdən isə dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində fəaliyyətinə yönəldilib.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində daha bir qrup müharibə veteranına özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib.



Seçdikləri fəaliyyət istiqamətləri (avtomobil şinlərinin bərpası və təmiri xidmətləri) üzrə lazımı avadanlıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər yaradılıb. Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcəddin qızı deyib: "Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən

mühərribəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və müharibə ilə əlaqili olan şəxslərin məşğulluq məsələlərinin həll olunması, onların ümumilikdə sosial dəstək tədbirləri ilə əhatə olunması sahəsində tədbirlər planının icrasına başlanılıb. Həmin tədbirlər

Şuşa islam dünyasının da mədəniyyət paytaxtı elan edilib

Xoş müjdəni, yeni missiyan mübarək, əziz Şuşa!

Sentyabrın 25-i və 26-da Qətor dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın qədim sözsənət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üçün ICESCO-nun "İslam dünyasının mədəniyyət paytaxtı" proqramı üzrə namizədləri irəli sürüldü.

Konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri "2024-cü il üzrə islam dünyasının mədəniyyət paytaxtı" adına layiq görüldü.

Bu sad xəbər hamıda xoş ovqat yaradıb. Nəinki Azərbaycanda, bütün müsəlman aləmində hansı evə çatbsa, hansı tədbirdə səsənlənsə, insanlar məmnunluq və qürur hissi keçirir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev "Şuşa təkə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün öziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir" deyimini uzaqgörənliyində, Şuşa Ulu Öndər üçün təkə yaşayış məkanı yox, azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu idi. Buna görə də Şuşanın əzadlığı hər zaman Ulu Öndərin ən müqəddəs arzularından biri olub.

Hələ sovetlər dönməndə, Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə Ümummilli Lider Şuşada, Qarabağda milli ruhun yüksəlməsi üçün mühüm addımlar atıb, erməni milətçilərinə qarşı qətiyyətli mübarizə aparıb.

Qarabağın tarixinə, mədəniyyətinə, incəsənətinə, iqtisadiyyatına mükəmməl şəkildə bələd olan Heydər Əliyev bu bölgəni hərtərəfli inkişaf etdirməyə çalışırdı və buna nail də olurdu. Dahi siyasətçi o zaman məqsədyönlü şəkildə Qarabağın inkişafına mane olan xain düşmənin mərkəzi planlarını alt-üst edirdi.

Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşaya zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlığı qalası kimi baxan Ulu Öndər bu şəhərdə müstəsna işlər gerçəkləşdirirdi.

Şuşa Heydər Əliyev üçün azərbaycançılığın, milli ruhun, tarixi, mənəvi



dəyərlərinin birləşdiyi müqəddəs məkan idi. Ulu Öndər deyirdi ki, Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir: "Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkə şəhər deyil, böyük bir tarixi abidədir".

1970-ci illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə xüsusi qərarlar qəbul edilmişdi. Bu qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, böyük mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmişdi. Həmçinin Qarabağın incisi olan Şuşa çox mötəbər bir statusa qaldırılmış, ümumtifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.

Dünyaşöhrətli siyasətçi müstəqillik dövründə Qarabağın görün gözü, vuran ürəyi olan qədim Şuşanın ermənilərin tapdağı altında qalması ilə heç cür razılaşa bilmirdi və hər vaxt qürur qalmasını, eləcə də işğal altında olan digər torpaqlarımızın əzadlığına çalışırdı. Heydər Əliyev qəti əmin idi ki, ya sülh, ya da hərbi yolu ilə bir gün Şuşa və Qarabağın işğal altında olan digər rayonların mütləq əzad ediləcək. Ulu Öndər hər

çıxışında, nitqində bu inamını ifadə edirdi, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" deyirdi.

Nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla erməni işğalından əzad olunan qala-şəhərimizin tarixi kimliyi özünə qaytarıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza qaytarılması, eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi istiqamətində müxtəlif yönlü layihələr həyata keçirilib.

Şuşanın "İslam dünyasının mədəniyyət paytaxtı" adına namizədliyinin irəli sürülməsi məqsədilə ICESCO-nun müvafiq missiyası burada olub, şəhərdə aparılan quruculuq işləri yüksək qiymətləndirilib.

Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni irsinin, tarixi və dini abidələrinin bərpa etdirilməsinə diqqətə alan islam dövlətləri, yekdil qərarla Şuşa şəhərini növbəti il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edib. Şuşanın namizədliyinin irəli sürülməsi prosesinə ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mühüm dəstək göstərib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il Azərbaycanda "Şuşa ili", 2023-cü ildə isə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olub. 2024-cü ildən isə Şuşa "İslam dünyasının mədəniyyət paytaxtı" kimi şərəfli missiyanı daşıyacaq.

İndi Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə evsahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizmə mesajları verilir. Şuşanın tarixi əzəməti özünə qaytarılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də qazandığı Şuşa qələbəsi həm də Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətinin həyata keçməsi idi.

Bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev Şuşanın tarixi əzəmətinə qovuşdurur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən Şuşadakı tarixi irsimiz müvəffəqiyyətlə bərpa olunur. Eləcə də mədəni ənənələri özünə qaytarılır. Son üç ildə Şuşada baş tutan beynəlxalq tədbirlər, simpoziumlar, "Xaribülbi" Musiqi Festivalı, Vaqif Poyenzi Günələri və digər görüşlər bunun əyani təəcəssümüdür.

Şərqi Zəngəzuru, Qarabağı, onun tacı olan qədim Şuşanı əzad və firavan günlərə qovuşduran qalib lider İlham Əliyevin qətiyyətli təminatı bütün bu müstəsna uğurlar isə Ulu Öndərin vaxtilə yürütdüyü uğurlu siyasətin bünövrəsi üzərində ucaldı. Bu ucaltı heç şübhəsiz 100 illik yubileyini böyük coşğu ilə qeyd etdiyimiz xalqımızın Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi "Heydər Əliyev ili" nə çox dəyərli töhfədir.

Əminliklə deyə bilərik ki, Şuşa 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" kimi şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcək.

Xoş müjdəni, yeni missiyan mübarək, əziz Şuşa!

Rəhman SALMANLI,
"Azərbaycan"

Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib əlaqə yaratmaqdan başqa çarəsi yoxdur

"İndiki məqamda Ermənistanın Azərbaycan və Türkiyənin şərtlərini qəbul edib, əlaqə yaratmaqdan başqa çarəsi yoxdur. Ermənistan regionda təklənərək güclü Türkiyə və Azərbaycan ilə uzun davam edən mübarizəyə girmək imkanında deyil".



AZƏRTAC xəbər verir ki, bu sözləri Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaçıları Fondu (SETA) xarici siyasət üzrə tədqiqatçısı Can Acun deyib.

O bildirib ki, Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi və separatçı rejimin varlığına son qoydu:

"İkinci mərhələdə Azərbaycan regionun iqtisadi baxımdan qüdrətli dövləti olaraq Zəngəzur dəhlizini formalaşdırmağa başlayır ki, bunu Türkiyə də dəstəkləyir. Təsədüfi deyil ki, Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən sonra bəyan etdi ki, Türkiyə Zəngəzur dəhlizinin formalaşması istiqamətində ölümdən gələnlərin bütün dəstəyi verəcək və bu layihənin iştirakçısı olacaq. Bu dəhliz sadəcə Nax-

çıvan ilə Azərbaycanın digər regionlarının birləşməsi deyil, eyni zamanda Asiya ilə Avropanın ticarət əlaqələrində əhəmiyyətli rol oynayacaq.

Can Acun söyləyib ki, Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Qafqaz və Orta Asiya respublikaları, eləcə də Çin ilə ticarət, nəqliyyat və tranzit əlaqələrini genişləndirəcək.

Ermənistanın özü üçün də faydalı olan bu dəhlizin formalaşmasına rəsmi Yerevan artıq etiraz etmir. Ermənistan da iqtisadi potensialın olduqca zəif olması, dənizə çıxışının olmaması, əhalinin kasıbçılıq ucabından ölkəni tərk etməsi, sosial vəziyyətin aşağı səviyyəyə düşməsi rəsmi Yerevanı pragmatik düşüncəyə vadar edib.

Ekspert nəzərə çatdırıb ki, Qərbi dövlətlər iqtisadi maraqlara daha çox üstünlük verirlər. Liberal bazar iqtisadiyyatına malik olan Avropa dövlətləri iqtisadi səmərə və fayda əldə edə biləcəkləri beynəlxalq əhəmiyyətli layihələrə dəstək verməyə hər zaman hazırdırlar. Belə məqamlarda iqtisadi maraqlar siyasətdən və ideologiyadan özüni daha qabarıq şəkildə büruzə verir. Zəngəzur dəhlizi də Avropa üçün faydalı hesab olunan və beynəlxalq məhiyyətlə malik olan layihələrdən biridir. Bütün bunları Ermənistanda yaxşı başa düşürlər və bu səbəbdən də Zəngəzur dəhlizinin yaranmasına böyük mane ola bilməzlər. Zamanla Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərini normalaşdıracaq. Azərbaycanın qələbəsindən sonra erməni siyasətçilər başa düşdülər ki, başqa güclərdən maliyyə və hərbi yardım alıb qonşularla ədavət aparmaq uzun sürməz. Lakin rəşadətli siyasətçi xətt inkişafa və sülhə aparan yoldur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edirlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edirlər.

Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, orduumuz şanlı qələbəsindən sonra Sərsəng su anbarı da Azərbaycanın nəzarətinə keçib. Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir. 1976-cı ildə Tərtərçayın üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su gücünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının, ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

Vətən müharibəsindən sonrakı dövrdə 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub

1-nə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,1 min şəxs özü-özüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.

Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcəddin qızı deyib: "Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Vətən

mühərribəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvlərinin, müharibə veteranlarının və müharibə ilə əlaqili olan şəxslərin məşğulluq məsələlərinin həll olunması, onların ümumilikdə sosial dəstək tədbirləri ilə əhatə olunması sahəsində tədbirlər planının icrasına başlanılıb. Həmin tədbirlər

bir qrup Vətən müharibəsi veteranı və müharibə ilə əlaqili olan şəxslərə təqdim olunan avadanlıq avtomobil şinlərinin təmiri və bərpası istiqamətində öhatə edir. Həmin kateqoriyadan olan şəxslərə verilən aktivlər hesabına onlar öz bizneslərini qura biləcəklər. Ümumilikdə agentlik tərəfindən bu ilin ötən dövrü ərzində şəhid ailəsi üzvləri, müharibə

veteranları və müharibə ilə əlaqili olan şəxslər daxil olmaqla 400 nəfərə yaxın aktivlərlə təmin olunub".

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olundular. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir

Salyan rayonu F.Sirinov adına Yuxarı Xalac kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satın alınması.

Açıq tender iştirakçılarında təklif edilir ki, öz təkliflərini imzalanmış, mühürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerləşməsi, təminat verilən istisnar müddəti.

Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs - Z.Quliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvı, 18.
Tel: (+99412) 465 73 48 (134).

Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 2000,00 (iki min) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvdən ala bilərlər.

Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı

Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944

S.W.I.F.T.: İBAZAZ 2X
H/h: AZ881BAZ38030019441856517211

VÖEN: 1500016711

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçıların açıq tender prosedurunda iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlü təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürcəət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergidöyəcisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olub-olmadığı (Uçotda olduğu vergi orqanından alınmalıdır).

Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Müvafiq orqandan tələb olunan sənədin cari aya çatması mütləqdir (25.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlığı subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir);

- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (25.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);

- iddiaçının ilkin qeydiyyat sənədinin müvafiq qaydada təsdiq edilmiş surətini (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarname);

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödəniş yönəlmis girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi orqanı, probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış) (25.09.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərin, qulluqçularının peşakar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olub-olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qərarında qadağan edilməməsi təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 25.09.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);

- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;

- iddiaçının müvafiq sahədə peşakarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə sərəfəsi barədə təsdiqediciləri sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçı inşa etdiyi analoji tikililər barədə "Tikinti obyektinin istismarına icazə" sənədinin surətini və ya inşasını davam etdirədiyi analoji işlər üzrə bağlanmış müqavilələrin təsdiq olunmuş surətini təqdim etməlidirlər (baş podratçı kimi analoji işlərə dair son 2 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- iddiaçının maddi-texniki bazası (sifariş yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);

- sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır);

- iddiaçının tender təklifi (tender təklifinin qiymətdə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);

- tender təklifinin dəyərini 1 faiz həcmində bank təminatı (təminatın qiymətdə olma müddəti tender təklifinin qiymətdə olma müddətindən 30 bank günü çox olmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 3 noyabr 2023-cü il saat 12:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 15 noyabr 2023-cü il saat 12:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 noyabr 2023-cü il saat 12:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

Beynəlxalq axtarışda olan Moldova vətəndaşı Britaniyadan Azərbaycana ekstradisiya edilib

Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanları tərəfindən "Ekstradisiya haqqında" 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secerianu ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun

Mətbuat xidmətindən bildirilib. Belə ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secerianun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompüter sistemində və kompüter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəy-

yonlaşdırılındığından təqsirləndirilən şəxs qismində cəzəmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

OXUCULARIN NƏZƏRİNƏ!

**"AZƏRBAYCAN" qəzetinə
abunə yazılışı davam edir!**

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-Press" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) **manat**

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) **manat**

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) **manat**

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.



Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların qiymətləndirilməsi və həyat keyfiyyətini artırmaq üçün terapiya imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi", "Görmə imkanı məhdud olan şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi", "Nüfuz qabiliyyəti məhdud olan insanların ünsiyyət imkanlarının asanlaşdırılması ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi", "Disleksiya və digər oxuma problemlərinin həyata keçirilməsi", "Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müəssisə formatlı nəşrlərin hazırlanması", "Vətən müharibəsi şəhidləri və əlilləri haqqında "Unudulmazlar" innovativ informasiya resursunun imkanlarının genişləndirilməsi", "Eşitmə və nitq qabiliyyəti olmayan illiyyəti olan şəxslər üçün sursudoloji maarifləndirmə xidmətlərinin aparılması", "Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" adlı müsabiqələr keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığı əldə etmək üçün nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu Ziya Bünyadov prospekti, 1965, "Çinar Park" biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər. Müsabiqədə iştirak edən təşkilatların təklifləri 16 oktyabr 2023-cü il saat 17:00-dan gec olmayaraq agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.

Müsabiqə 17 oktyabr 2023-cü il saat 11:00-da agentliyin inzibati binasında keçiriləcəkdir.

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5033)

Müsabiqə komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin rəhbərliyi, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev Azərbaycan Respublikası Milli Məclisinin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgözlülər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Milli Məclisin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi Azərbaycan Respublikası Milli Məclisinin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Hesablama Palatasının rəhbərliyi və kollektivi Milli Məclisin Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"AzerGold" QSC-nin rəhbərliyi və kollektivi Milli Məclisin Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi Milli Məclisin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi Azərbaycan Respublikası Milli Məclisinin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və İmamverdi İsmayilov Milli Məclisin Mədəniyyət komitəsinin sədri

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və komitənin kollektivi Azərbaycan Respublikası Milli Məclisinin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Bakı Mühəndislik Universitetinin rəhbərliyi və kollektivi Milli Məclisin deputatı

QƏNİRƏ PAŞAYEVANIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Riyaziyyat və statistika kafedrasının əməkdaşları və professor Mustafa Qarayev kafedranın müdiri professor Natiq Əhmədova anası

SARA XANIMIN vəfatından kədərli vəziyyətini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotoilustrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
az.reklam@mail.ru



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5548
Sifariş 2491

Qiyəti 40 qəpik